




İlham Əliyevin bir tələbi ilə...

Ötən ilin bu günü Qazaxın kəndlərinin qaytarılması ilə bağlı razılıq əldə edildi



Ədalətin təntənəsi kimi qiymətləndirilən sözügedən qələbə sayəsində daha neçə-neçə keçmiş məcburi köçkünümüzün onilliklərdə çəkdiyi torpaq həsrəti bitdi və onlar da tezliklə dədə-baba yurdlarına qovşaçaqlarının xoşbəxtlik hissələrini yaşadılar.

Nöyi necə, nə vaxt etmək lazım olduğunu yaxşı bilən Müzəffər lider İlham Əliyevin qətiyyətlə həyata keçirdiyi uzaqgörən siyasət xalqımıza 2020-ci il noyabrın 8-də Şuşa zəfərini bəxş etdi. Həmin il noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın bir güllə atılmadan, bir itki verilmədən azad edildi. 2023-cü ildə cəmi 23 saata həyata keçirilən antiterror tədbirləri nəticəsində suverenliyimiz, dövlətimizin konstitusiyası əsasları da tam təmin edildi. İkişlik erməni

cəfəngiyyətinə son qoyan "dəmir yumruq" tarixi torpaqlarımıza göz dikərək milli nifrət zəminində xalqımıza qarşı qanlı əməllər törədən erməni faşistlərinə, onların xaricdəki havadarlarına unutmayacaqları bir dərs verdi.

Qarabağda separatizmin kökünün kəsilməsi ilə daha Rusiya sülhməramlılarının fəaliyyətinə də bölgədə ehtiyac qalmadı. Beləliklə, vaxtından əvvəl Rusiya sülhməramlı kontingenti Azərbaycan ərazilərini tərk etdi.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasətinin prioritetindəki növbəti məsələ isə Qazax rayonunun 4 kəndinin Azərbaycana qaytarılması oldu.

Prezident İlham Əliyev hələ 2020-ci ildə qeyri-anklav kəndlərin qaytarılması məsələsini qaldırmışdı. Ötən müddət ərzində bu

məsələ daim gündəlikdə saxlandı, bu istiqamətdə hərtərəfli və ardıcıl iş aparıldı.

Eləcə də 2024-cü il yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində dövlətimizin başçısı bildirmişdi ki, o kəndlər ki, anklav kəndlər deyil, həmin dörd kənd Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır.

Həmin vaxt ölkəmizin lideri anklav kəndlərlə bağlı fikirlərini qətiyyətlə bildirmişdi: "O kəndlər ki, anklav kəndlərdir, - çünki Ermənistanın bir anklav kəndi Azərbaycan ərazisindədir, - həmin kəndlərlə əlaqədar ayrıca bir ekspert qrupu yaradılmalıdır və o, müzakirə ediləcəkdir. Biz hesab edirik ki, bütün anklavlar qaytarılmalıdır. Bu anklavlara gedən yollarda şərait olmalıdır və bu anklavlara orada yaşayan insanlar yerləşdirilməlidir".

Prezident İlham Əliyevin bu bəyanı həm də torpaqlarımızın bir qarşının belə işğal altında qalmasına imkan verilməyəcəyinin mesajı idi.

Beləliklə, Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyasının 2024-cü il aprelin 19-da keçirilən səkkizinci görüşündə Qazaxın dörd kəndinin - Bağanı Ayrım, Aşağı Əskipara, Xeyrli və Qızıllacının Azərbaycanaya qaytarılması barədə razılıq əldə edildi. Mayın 24-də isə bu proses uğurla başa çatdırıldı.

"Sea Breeze"də həyata keçirilən işlər həm də mühüm sosial rol oynayır

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Sea Breeze" istirahət mərkəzinin ərazisində həyata keçirilən layihələrlə tanış olublar



Aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakıda "Sea Breeze" istirahət mərkəzinin ərazisində həyata keçirilən və qarşıdakı dövrdə planlaşdırılan layihələrlə tanış olublar.

Türkiyə Böyük Millət Məclisinin millət vəkili cənab Mövlud Çavuşoğluya

Hörmətli cənab Çavuşoğlu!
Ailənizə üz verməmiş ağır itki - atanız Osman Çavuşoğlunun vəfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu üzüntülü anlarda dərindən şərik çıxır. Sizə və ailənizin bütün üzvlərinə dərin hüznü başsağlığı verir, səbir diləyirəm.

Allah rəhmət eləsin!

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 aprel 2025-ci il

Möhkəm təmələ söykənən əməkdaşlıq

Azərbaycan Çinin Cənubi Qafqazdakı
ən böyük ticarət tərəfdaşdır



Dünyanın siyasi və iqtisadi mərkəzindən biri, superdövlətlər andlandırığımız ölkələrdən olan Çin, bu gün Cənubi Qafqazın lider ölkəsi Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verir.

Dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əməkdaşlıq yaratmaq prinsiplərini rəhbər tutan Azərbaycan Çin ilə də bütün istiqamətlərdə sıx əlaqələrə malikdir. Azərbaycan və Çin arasında möhkəm təməl söykənən tərəfdaşlıq münasibətləri, qarşılıqlı hörmətə, beynəlxalq hüquq və prinsiplərə əsaslanan diplomatik əlaqələr mövcuddur.

İki ölkə arasında əməkdaşlığın böyük tarixi var. Qədim İpək yolunun Çindən başlayaraq Hindistan, Tacikistan, Özbəkistan, İran

və ölkəmizə, buradan isə Avropaya qədər uzanması Azərbaycan və Çin arasında əlaqələrin bir çox istiqamətdə inkişaf etdirib. Ölkəmizin münasibətlərini əks etdirən on yeni tarixə qısa nəzər salsaq görərik ki, 1992-ci ilin avqustunda ÇXR-in Azərbaycanla səfirliyi açılıb, 1993-cü il dekabrın 1-də isə ilk səfir təyin edilib. 1993-cü il sentyabrın 3-də Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə ölkəmizin Çin Xalq Respublikasında səfirliyinin açılması haqqında qərar qəbul edilib.

Çin böyük imkanlara və nüfuzla malik dünya dövləti, BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür. Çin də Bakı ilə münasibətlərini yüksək qiymətləndirir, çünki Azərbaycan "Orta dəhliz"də əsas ölkədir. Azərbaycan Çin ilə Avropa arasında nəqliyyat prosesinde mühüm rol oynayır və ölkəmizin nəqliyyat-logistika imkanları beynəlxalq yükdaşımalarda böyük əhəmiyyətə malikdir. Azərbaycan Çindən Avropaya və əks-istiqamətdə qatarlarla və digər nəqliyyat vasitələri ilə yükdaşımanın artırılmasını tam şəkildə dəstəkləyir.

Azərbaycanın pravoslav xristian icmasına

Hörmətli həmvətənlər!

Sizi və Azərbaycanın bütün xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hamınıza xoşbəxtlik və əmin-amanlıq arzulayırıq.

Zəngin tolerantlıq ənənələrinə malik Azərbaycanda tarixin heç bir dönməndə din və məzhəb zəminində ayrışdırıcı halların olmaması, etnomədəni müxtəliflik günümüzdə qorunub saxlanılmışdır. Cəmiyyətimizdə qarşılıqlı hörmətə və etimada əsaslanan birgə yaşayış mədəniyyətinin, mütləq ictimai-əxlaqi dəyərlərinin təbliği və təşviqi dövlət siyasətinin başlıca istiqamətlərindəndir.

Bu gün milli-mənəvi həmrəyliyin və nümunəvi dövlətlik mühitinin hökm sürdüyü cəmiyyətimizdə xristian icmasının özünəməxsus yeri vardır. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, xristian etiqadlı vətəndaşlarımız ölkəmizin ictimai-siyasi və mədəni həyatında layiqincə təmsil olunur, doğma evimiz Azərbaycanın inkişafına və tərəqqisinə əhəmiyyətli töhfələr verirlər.

Əziz dostlar!

Pasxa bayramı yeniliyi, dirçəliyi, mərhəmət və xeyir-xahılıq duyğularını təcəssüm etdirir. Bu nurlu gündə bir daha hər birinizə xoş bayram ovqatı, ailələrinizə sevinc və rifah arzulayıram.

Bayramınız mübarək olsun!

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 aprel 2025-ci il

Dünya Fransaya layiq olduğu yeri göstərməlidir

Bu ölkə açıq-aydın beynəlxalq
prinsipləri pozur, ədaləti tapdalayır

Bu gün də Fransa ənənəvi rolunu oynayır. Öz maraqları naminə iki ölkə arasında sülh müqaviləsinin bağlanmasına mane olur. Ermənistanı silahlandırmaqdan çəkinmir. Dünyaya özünü "sülh göyərçini", "ədalət mücəssəməsi" kimi göstərməyə çalışan, müharibə aparən ölkələr arasında "barışdırıcı" kimi göstərən rəsmi Paris, əslində, "tarixi ənənələrini", neokolonialist siyasətini yürütməyə çalışır.

Makronun sağalmaz mərzə tutulması, dünyaya "demokratiya" dərsi keçmək həvəsi yalnız xaricdə yox, ölkə daxilində də ciddi narazılıqlar yaratmaqdadır. Mətbuatın yazdığına görə, Fransanın "Milli Birlik" partiyasının parlament fraksiyasının lideri Marin Le Pen bildirir ki, "Qərbdə daim Rusiyaya demokratiya dərsi keçməyə çalışır və indi Moskva bu dərsi "bumeranq" kimi geri qaytarıb. Marin Le Pen bildirir ki, Fransa dünyada öz rolunu oynamalıdır. Lakin ölkə o qədər özünü diskreditə edib ki, müxalifət liderinə prezident seçkilərində iştirak etməyə icazə verilmir və bütün dünya bu zaman Fransada nə baş verdiyini soruşur". Fransalı siyasətçi Emmanuel Makrona yəqin demək istəyib ki, öz



gözündə tir görməyən, özge gözündə tük axartmamalıdır. Fransanın dünyanın başına gətirdiyi bəlaları hamı görür və bilir. Ayağını asta bas...

Bu arada Fransa prezidenti Emmanuel Makron "France 5" telekanalına açıqlamasında deyib: "Məqsədimiz iyun ayında Səudiyyə Ərəbistanı ilə bir konfransa həmsədrlik etməkdir və burada bir neçə ölkə tərəfindən qarşılıqlı tanınma üçün hərəkəti yekunlaşdırma bilərik". Xatırladaq ki, 2024-cü ildə Makron artıq Fransanın Fələstinə tanımağa hazır olduğunu bildirdi. Eyni zamanda o vurğulayıb ki, bu cür tanıma "uyğun zamanda" baş verməlidir.

"Sea Breeze"də həyata keçirilən işlər həm də mühüm sosial rol oynayır

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva

"Sea Breeze" istirahət mərkəzinin ərazisində həyata keçirilən layihələrlə tanış olublar

Aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakıda "Sea Breeze" istirahət mərkəzinin ərazisində həyata keçirilən və qarşıdakı dövrdə planlaşdırılan layihələrlə tanış olublar.

AZƏRTAC xəbər verir ki, "Ağalarov Development" şirkətinin təsisçisi Emin Ağalarov övvələ dövlətimizin başçısına və birinci xanıma "Sea Breeze"də istismara verilmiş "Park Residences 2" layihəsi barədə məlumat verdi.

Bildirildi ki, bu layihə çərçivəsində 1260 mənşildən ibarət yeddimərtəbəli 10 bina tikilib. Sakinlərin rahatlığını təmin etmək üçün burada müasir infrastruktur - hovuzlar, istirahət zonaları nəzərdə tutulub, həmçinin ərazidə geniş yaşıllaşdırılma işləri həyata keçirilib. Ölkəmizdə keçirilən COP29 çərçivəsində "Sea Breeze" ümumilikdə 4 minə yaxın qonaq qəbul edib ki, onlardan da çoxu məhz "Park Residences 2" layihəsinin binalarında yerləşib.

Sonra Prezident İlham Əliyevə "Sea Breeze"nin ümumi baş planı və həyata keçirilmiş layihələr barədə məlumat verildi. Qeyd olundu ki, kompleksin ərazisində indiyədək 500-dən artıq daşınmaz əmlak obyektini tikilib. İstirahət mərkəzində sakinlər və qonaqlar üçün yüksək səviyyədə rahat şərait yaratmaq, həmçinin onların asudə vaxtlarını səmərəli təşkil etmək məqsədilə açıq və qapalı hovuzlar, fitnes mərkəzləri, restoranlar, kafelər, uşaq və idman meydanları, qaçış və velosiped yolları, fəvvarələr yaradılıb. Burada məktəb, uşaq bağçası və xəstəxana da var.

Abadlıq işlərinə xüsusi diqqət yetirilib, 10 milyona yaxın bitki və ağac əkilib, yaşıllıq zonalarının ümumi sahəsi 300 hektara çatdırılıb.

Daimi yaşayış və yüksək səviyyəli istirahət infrastrukturunu özündə birləşdirən "Sea Breeze" gələcəyin şəhəri kimi inamla inkişaf edir. Sahə üzrə ekspertlərin fikrincə, bu, çoxlu sayda müxtəlif formatlı daşınmaz əmlak obyektlərini bir ərazidə birləşdirən qlobalmiqyaslı nadir layihədir.

Xəzər dənizinin sahilində, Bakının mərkəzindən cəmi 30 dəqiqəlik məsafədə yerləşən "Sea Breeze" 500 hektar ərazini əhatə edir. Burada 1,5 milyon kvadratmetrdən çox yaşayış və kommersiya daşınmaz əmlak layihəsi həyata keçirilib və istifadəyə verilib. Rekreasiya zonaları, parklar və çimərliklər üçün 150 hektardan çox ərazi ayrılıb.

Əsas layihələri sahil zolağında yerləşən "Sea Breeze" gələcəkdə ölkəmizin turizm imkanlarını artıracaq və Azərbaycanı turizm baxımından daha cəlbedici edəcək.

Nəhəng 11 mərtəbəli layner formasında inşa edilən mənzillərdən və hotel nömrələrindən ibarət flaqman daşınmaz əmlak layihəsi olan "Caspian Dream Liner" sünü adada tikiləcək. Burada apart-hotel, ticarət mərkəzi və hovuzlar yaradılacaq. Bu unikal memarlıq quruluşu sayəsində "Sea Breeze" global turizm xəritəsində daha da cəlbedici məntəqəyə çevriləcək.



İrəmiqyaslı layihə fondunun hazırlanmasında bir neçə yerli

və xarici memarlıq bürosu işləyir, layihələndirmə işlərinə dünyəşöhətli memarlar cəlb olunur.

2028-ci ilədək burada daha 700 binanın tikilməsi, həmçinin

ümumilikdə 50 hektar sahəni əhatə edən ayıraş şəklinə nadir sünü yarımadaının yaradılması nəzərdə tutulub. Bu layihədə dünyanın aparıcı mehmanxana şəbəkələrinin

hotelləri, ticarət mərkəzləri, yaxtalar üçün dayanacaq, 40 mindən çox tamaşaçı tutumu olan konsert meydançası yer alacaq. "Sea Breeze"də həyata keçirilən işlər həm də

mühüm sosial rol oynayır, yeni iş yerlərinin açılmasına töhfə verir. Hazırda kompleksdə 6560 nəfər işlə təmin edilib və gələcəkdə bu rəqəmin xeyli artırılması nəzərdə tutulur.

Burada yatırılan investisiyaların ümumi həcmi artıq 3 milyard dollar təşkil edir, yaxın beş ildə isə daha 5 milyard dollardan çox sərmayələrin cəlb edilməsi planlaşdırılır.

2024-cü ilin yekunlarına görə, "Sea Breeze" ölkə iqtisadiyyatına mühüm töhfə verərək Azərbaycan Respublikasının ən iri vergidöyüçüləri sırasında yer alıb.



Milli Məclisin Sədri Sahibə Qafarova MDB PA-nın Şura və 58-ci plenar iclaslarında iştirak edib

Milli Məclisin Sədri Sahibə Qafarova Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfəri çərçivəsində Müstəqil Dövlətlər Birliyinə üzv olan dövlətlərin Parlamentlararası Assambleyasının Şura və 58-ci plenar iclaslarında iştirak edib.

Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinə verilən məlumata görə, iclaslarda ötən dövr ərzində assambleya çərçivəsində görülmüş işlər, həyata keçirilmiş tədbirlər, həmçinin digər təşkilati məsələlər nəzərdən keçirilib.

Azərbaycan parlamentinin spikeri Sahibə Qafarova Şura iclasında müzakirə olunan mövzular haqqında öz fikirlərini bildirib.

Həmçinin Azərbaycan nümayəndə heyətinin üzvü olan deputatlar assambleyanın 58-ci plenar və yaz sessiyasının komissiya iclaslarında iştirak və çıxış ediblər.

"Azərbaycan"



Milli Məclisin Sədri Sahibə Qafarova MDB PA-nın faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuş təntənəli iclasında çıxış edib



Milli Məclisin Sədri Sahibə Qafarova Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində aprelin 18-də Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Parlamentlararası Assambleyasının 1941-1945-ci illərdə faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuş təntənəli iclasında çıxış edib.

Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinə verilən məlumata görə, Azərbaycan xalqının faşizm üzərində tarixi Qələbədə böyük rolunu xüsusi qeyd edən Milli Məclisin Sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, xalqımız cəbhəyə 600 mindən artıq oğul və qızını göndərmişdi. Onlardan 300 mindən çoxu döyüşlərdə həlak olmuşdu. Bu dəhşətli müharibədə göstərdikləri igidliyə görə 130-dan çox azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü.

170 mindən çox əsgər və zabitemiz müxtəlif orden və medallarla təltif olunub. Azərbaycanlı çağırışçılar və könüllülərdən formalaşdırılmış 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyalar döyüşlərdə görünməmiş igidlik və qəhrəmanlıq nümayiş etdirərək öz adlarını tarixə qızıl hərflərlə yazıblar.

Spiker Sahibə Qafarova qeyd edib ki, Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şanlı döyüş yolu keçib-

lər. Onlar Moskva, Leningrad, Brest, Kiyev, Stalinqrad, Simferopol, Odessa və yüzlərlə digər yaşayış məntəqələri uğrunda rəşadətli döyüşüblər. Həmvətənlərimiz Polşa, Çexoslovakiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında fəal iştirak edərək, partizan hərəkətində sayısız həsabsız qəhrəmanlıq nümunələri göstərmişlər.

Milli Məclis Sədrinin sözlərinə görə, faşizmə qarşı mübarizədə xalqımız yalnız döyüş meydanlarında deyil, həm də arxa cəbhədə - ordunun ehtiyacları üçün gecə-gündüz çalışaraq qəhrəmanlıq nümayiş etdirib. Həmin dövrdə Azərbaycanın sənaye müəssisələrində 130 adda silah və sursat istehsal olunurdu.

Bu tarixi Qələbədə Azərbaycanın böyük rolundan danışan spiker Sahibə Qafarova bildirdi ki, müharibə illərində Sovet İttifaqında hasil edilən neftin dövrə üçü, aviasiya benzininin və yüksəkkeyfiyyətli motor yağlarının isə 85-90 faizi Azərbaycanın

payına düşübü. İkinci Dünya müharibəsində Qələbənin qazanılmasında həlledici rol oynamış ordunun tank və topçularının xatirəsinə, yəni yenicən tanıdığımız xalqımızın - həm keçmiş, həm də indiki nəsillərin - ədalətli zəfərinə olan sarsılmaz inamını və onu bərpa etmək əzmini təcəssüm etdirir.

Spiker qeyd edib ki, xalqlarımızın İkinci Dünya müharibəsində göstərdiyi rəşadət və şücaət gənc nəsillər üçün əsl vətənpərvərlik nümunəsi olmalıdır. Bu, təkə keçmiş xatirə deyil, eyni zamanda gələcək nəsillər üçün bir irsdir. Müstəqil Dövlətlər Birliyi Parlamentlararası Assambleyasının mühüm və son dərəcə zəruri təşəbbüsü və layihələri bu tarixi Qələbə barədə ümumi yaddaşın qorunmasına və nəsildən-nəslə ötürülməsinə xidmət edir.

Faşizm üzərində Qələbənin süllü, rifah və parlaq gələcək naminə misilsiz qəhrəmanlıq və cəsarət nümayiş etdirən bütün xalqlarımızın ortaq zəfəri olduğuna dəyən spiker Sahibə Qafarova qeyd edib ki, bu Qələbə müxtəlif millətlərin nümayəndələrinin çiyin-çiyinə vərərkə haqq işini müdafiə etməsinin, xalqlarımızın misli görünməmiş həmrəyliyinin və birliyinin nəticəsidir.

"Azərbaycan"

Sankt-Peterburqda faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuş tədbirlər keçirilib



April 18-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Müstəqil Dövlətlər Birliyinə üzv olan dövlətlərin Parlamentlararası Assambleyası çərçivəsində 1941-1945-ci illərdə faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuş tədbirlər keçirilib. Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti tədbirlərdə iştirak edib.

Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinə verilən məlumata görə, MDB PA-nın 58-ci plenar iclasının iştirakçıları əvvəlcə Piskaryov memorial məzarlığını ziyarət ediblər. Milli Məclisin Sədri Sahibə Qafarova və MDB-yə üzv dövlətlərin parlament sədrləri memorial məzarlıqda "Ana vətən" abidəsi qarşısına gül çələngləri qoyublar.

Sonra Tavriya sarayında 1941-1945-ci illərdə faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuş konsert təşkil olunub. Plenar iclas iştirakçıları konserti izləyiblər.

"Azərbaycan"



Milli Məclisin Sədri Sahibə Qafarova Mövlud Çavuşoğluya başsağlığı məktubu ünvanlayıb

Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin üzvü, TBMM-in NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğluya atası Osman Çavuşoğlunun vəfatı ilə əlaqədar başsağlığı məktubu ünvanlayıb.

Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinə verilən məlumata görə, məktubda Milli Məclisin Sədri bu

ağrı itki ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin adından və şəxsən öz adından başsağlığı verib, Mövlud Çavuşoğluya, mərhumun ailəsinə və yaxınlarına səbir və dözümlü olub.

"Azərbaycan"

DOST Agentliyi Müşahidə Şurasının növbəti iclası

"Prezident İlham Əliyevin bu ilin mart ayında imzaladığı fərmanla DOST Agentliyinin Nizamnaməsi və DOST mərkəzlərində göstərilən xidmətlərin siyahısının təkmilləşdirilməsi təmin edilməklə, bu xidmətlərin sayı daha da artırılaraq 156-dan 161-ə çatdırılıb".

Bu barədə DOST Agentliyi Müşahidə Şurasının növbəti iclasında bildirilib. Şuranın sədri, ömək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası əsasında dövlət sosial xidmət-



lərinin müasir və çevik, tam şəffaf mexanizmlər üzərindən, "bir pəncərə"dən təqdim edildiyi diqqətə çatdırıb. Ötən dövrdə 3,4 milyon, o cümlədən bu ilin ilk rübündə 213 min vətəndaşın DOST xidmətlərindən faydalandığı, bu xid-

mətlərdən vətəndaş məmnunluğunun 98,5 faiz təşkil etdiyi bildirilib. Qeyd edilib ki, 2019-cu ilin may ayından DOST Agentliyi, 7 regional "DOST" Mərkəzi, Şuşa DOST filialı və Ağalı kəndində "Smart DOST" məntəqəsi açılıb.

O da vurğulanıb ki, DOST mərkəzləri şəbəkəsinin ölkə boyu genişləndirilməsi işləri davam edir. Naxçıvan şəhərində inşa olunan Regional DOST Mərkəzinin bu il istifadəyə verilməsi nəzərdə tutulur. Həmçinin Quba, Sabirabad, Sumqayıt, Gəncə və Masallıda da DOST infrastrukturunun qurulması üçün layihə, təmir-tikinti işləri aparılır.

İclasda DOST Agentliyinin bu ilin birinci rübünə dair hesabatı təqdim olunub, DOST mərkəzlərinin fəaliyyəti, bir sıra məsələlər, strateji məqsədlər və prioritetlər müzakirə olunub.

"Azərbaycan"

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Xankəndi şəhərinə səfər ediblər



Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Xankəndi şəhərinə səfər ediblər. AZƏRTAC xəbər verir ki, Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət etdiyi xarici diplomatlar əvvəlcə Qarabağ Universitetinə gəliblər.

Hikmət Hacıyev nümayəndə heyətinə Ermənistan-Azərbaycan münaqişəsinin tarixi kökləri, Ermənistanın işğal etdiyi ərazilərdə törətdiyi müharibə cinayətləri barədə məlumat verib. Bildirib ki, Azərbaycan beynəlxalq prinsiplərə əsaslanaraq özünün ərazi bütövlüyünü və suverenliyini bərpa edib, Qarabağ və Şərqi Zəngəzur artıq yeni inkişaf mərhələsinə qədəm qoyub.

Qarabağ Universitetinin rektoru Şahin Bayramov çıxışında rəhbərlik etdiyi təhsil ocağı, tədris prosesində öldü edilən uğurlar və qarşıya qoyulan hədəflərdən danışıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov bildirib ki, işğaldan azad olunmuş ərazilərdə geniş tikinti-bərpa işləri həyata keçirilir. Yeni müasir yollar çəkilir. Yaşayış məntəqələri elektrik enerjisi, içməli su və təbii qazla təmin edilir. Xankəndi şəhəri və digər yaşayış məntəqələrində sahibkarlar üçün əlverişli mühit formalaşdırılır. Artıq Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları ərazisində 7 yaşayış məntəqəsində minlərlə insanın daimi məskunlaşması təmin edilib.



Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov çıxışında işğaldan azad olunan ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatları və tikinti-quruculuq işləri barədə məlumat verib. Diplomatik korpusun nümayəndələri sonra Qarabağ Universiteti ilə

tanış olub, tədris binası, kitabxana, auditoriya, laboratoriya və sərqi zalına baxış keçirib, incəsənət fakültəsinin müəllim və tələbələrini ifasında musiqi dinləyiblər. Xarici diplomatlar sonra Xankəndi şəhərinin mərkəzi hissəsi ilə tanış olub, Zəfər meydanının qarşısında xatirə şəklində çəkdiriblər.



Pirallahı Rayon Prokurorluğunun yeni inzibati binası istifadəyə verilib

Aprelin 18-də baş prokuror Kamran Əliyevin iştirakı ilə Pirallahı Rayon Prokurorluğunun yeni inzibati binasının açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Baş prokurorluğun və Pirallahı Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının nümayəndələri və digər rəsmi qonaqlar iştirak ediblər.

Əvvəlcə inzibati binada Ulu Öndər Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyulub, Ümummilli Liderin əziz xatirəsi dərin ehtiramla yad olunub.

Sonra iştirakçılar yeni inzibati binada yaradılan müasir iş şəraiti, vətəndaşların qəbulu üçün nəzərdə tutulmuş rahat və funksional infrastrukturla tanış olublar.



Baş prokuror Kamran Əliyev çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar çərçivəsində prokurorluq orqanlarına göstərilən yüksək diqqət və qayğı, hüquq-mühafizə sisteminin in-

kişafi istiqamətində atılan mühüm addımların bariz nümunəsidir. Yeni inzibati binanın istifadəyə verilməsi dövlətimizin başçısının bu sahədə olan xüsusi münasibətinin və dəstəyinin nəticəsidir. Qeyd edilib ki, prokurorluq orqanla-

rının fəaliyyətinin müasir dövrün tələblərinə uyğun qurulması, maddi-texniki bazasının gücləndirilməsi və əməkdaşlar üçün hərtərəfli şəraitin yaradılması dövlətimizin hüquq-mühafizə sistemində verdiyi önəm təzahürüdür. Məhz bu yüksək diqqət və qayğı nəticəsində vətəndaşlara göstərilən hüquqi xidmətlərin səviyyəsi yüksəlir, ictimai etimad daha da möhkəmlənir. İstifadəyə verilən yeni inzibati bina həm vətəndaş məmnunluğunun artırılmasına, həm də prokurorluq əməkdaşlarının peşəkarlığının yüksəldilməsinə xidmət edəcək.

Sonda baş prokuror Kamran Əliyev kollektivi yeni inzibati binanın istifadəyə verilməsi münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Diplomatik korpusun nümayəndələri Şuşa şəhəri ilə tanış olublar



Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Azərbaycan tarixinin və mədəniyyətinin simvolu olan Şuşa şəhərinə səfər ediblər. Xarici diplomatları Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov qonaqlara şəhərin tarixi, işğal dövründəki vəziyyəti və hazırda aparılan quruculuq işləri barədə danışıb. Bildirib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanılıb. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix

və mədəniyyət abidələrinin bərpası da həyata keçirilir.

Diplomatik korpusun nümayəndələri Şuşa şəhərinin Qarabağ küçəsində həyata keçirilən tikinti işləri ilə tanış olublar. Məlumat verilib ki, bu küçədə dövlət-özəl tərəfdaşlığı layihələrində çərçivəsində ümumilikdə müxtəlif təyinatlı 10 binanın inşası aparılır. İnşa olunan binalar arasında mehmanxana, ofislər, işə obyektləri var. Tikinti işləri şəhərin ümumi görünüşünə uyğun həyata keçirilir. Binaların tikintisində Şuşa daşlarından istifadə

olunaraq, Şuşanın tarixi-mədəni abidələrinə uyğunlaşdırılır. Bu binaların inşası tarixi Azərbaycan şəhəri olan Şuşanın inkişafı istiqamətində atılan addımların bir hissəsidir.

Nümayəndə heyəti sonra Aşağı Gövhər ağa məscidinə gəlib. Məlumat verilib ki, Şuşa şəhəri işğal altında olduğu illərdə erməni vandalizminə məruz qalmış Aşağı Gövhər ağa məscidində aparılan bərpa işləri başa çatıb. XIX əsrdə Kərbəlayi Səfərxan Qarabağının məzarlığı ilə ərsəyə gələn Aşağı Gövhər ağa məscidi İbrahim xanın qızı Gövhər ağa tərəfindən Şuşada inşa edilmiş məscidlərdən birincisi sayılır. Aşağı Gövhər ağa məscidi şəhərin tarixi-memarlıq rəmzlərindən biridir. Şuşa şəhəri tarixən yuxarı və aşağı olmaqla 17 mə-

həllədən ibarət olub. Aşağı Gövhər ağa məscidi şəhərin aşağı hissəsində yerləşdiyinə görə belə adlandırılıb.

Səfər çərçivəsində xarici diplomatlar Şuşa şəhərində birinci yaşayış kompleksində yaradılan şəraitlə də tanış olublar. Bildirilib ki, təməli 2021-ci ildə qoyulan yaşayış kompleksinin açılışı 2024-cü il mayın 10-da olub. Bütün evlər gözəl memarlıq üslubunda inşa edilmişdir. İyirmi üç binadən ibarət yaşayış kompleksində sakinlərin rahat yaşaması üçün hər cür şərait yaradılıb.

Qeyd edək ki, diplomatik korpusun nümayəndələri səfər çərçivəsində əvvəlcə Xankəndi şəhəri ilə tanış olub, Qarabağ Universitetində keçirilən tədbirdə iştirak ediblər.

Baş prokuror Milli Aviasiya Akademiyasında "Rəqəmsal dövr və hüquq. Yeni çağırışlar" mövzusunda mühazirə oxuyub

Aprelin 18-də Milli Aviasiya Akademiyasında "Rəqəmsal dövr və hüquq. Yeni çağırışlar" mövzusunda mühazirə təşkil olunub.

Tədbirdə akademiyanın professor-müəllim heyəti, tələbələr, Baş Prokurorluğun əməkdaşları, hüquqşünaslar və media nümayəndələri iştirak ediblər.

Görüşü Milli Aviasiya Akademiyasının birinci prorektoru, professor Ədalət Səmədov açaraq akademiyanın rektoru, akademik Arif Mirzəoğlu Paşayevin salamlarını çatdırıb və iştirakçılara uğurlar arzulayıb.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyev qeyd edib ki, 2021-ci ildən etibarən Baş Prokurorluqla Milli Aviasiya Akademiyası arasında qurulan əməkdaşlıq əlaqələri bu gün uğurla davam edir və yeni məzmunla zənginləşir.

Baş prokuror daha sonra "Rəqəmsal dövr və hüquq. Yeni çağırışlar" mövzusunda mühazirə oxuyaraq, rəqəmsallaşmanın hüquq sahəsində yaratdığı imkanlar və qarşıya çıxan çağırışlar barədə geniş məlumat verib.

Mühazirə zamanı rəqəmsallaşma ilə əlaqədar qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsi məqsədilə Baş Prokurorluq tərəfindən hazırlanaraq müzakirə olunması üçün aidiyyəti üzrə göndərilmiş Qanun layihəsi təqdim edilərək, layihədə Cinayət-Prosessual Məcəlləsinə elektron formada sübutların toplanması, kompüter



məlumatlarının sübut kimi qəbul edilməsi və mühafizəsi, kompüter sistemində baxış, axtarış və götürülməsi, elektron cinayət-prosessual fəaliyyətin həyata keçirilməsi, eləcə də digər əlavə və dəyişikliklərinin tətbiqi barədə geniş məlumat verib.

Vurğulanıb ki, bu təkliflər müasir texnologiyaların hüquq-mühafizə fəaliyyətinə tətbiqinin genişləndirilməsi və effektivliyinin artırılmasını hədəfləyir.

Baş Prokuror həmçinin "Elektron məhkəməyədək icraat" informasiya sisteminin təsis olunması ilə bağlı təkliflə çıxış edərək bildirib ki, bu sistem cinayət-prosessual fəaliyyətin bütün mərhələlərini rəqəmsal mühitdə həyata keçirərək, istintaq və təhqiqat orqanlarının fəaliyyətinin şəffaflığını artıracaq, prosesin sürətini və səmərəliliyini yüksəldəcək, eyni zamanda cinayət prosesinin iştirakçılara öz hüquq

və vəzifələrini operativ şəkildə yerinə yetirmək imkanı yaradacaqdır.

Mühazirə zamanı həmçinin 2023-cü ilin aprel ayında tərtib olunan "Elektron Prokurorluq" informasiya sisteminin prokurorluq orqanlarında iş proseslərinin rəqəmsallaşdırılması, idarəetmədə çevikliyin və şəffaflığın təmin olunması, vətəndaş məmnunluğunun artırılması, eləcə də cinayət işlərinin məhkəmələrə elektron formada operativ və səmərəli şəkildə göndərilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunub.

Qeyd olunanlarla yanaşı mühazirənin gedişində məhkəmədə və cinayət mühakimə icraatının gedişində süni intellekt imkanlarından istifadə olunması, bu sahədə xarici ölkələrin təcrübəsi məsələlərinə də toxunulub.

Tədbirin sonunda xatirə şəklində çəkdirilib.

ŞƏHİDLƏR ölməz, VƏTƏN bölünməz!

İlham Əliyevin bir tələbi ilə...

2024-cü il aprelin 19-da Azərbaycan xalqının zəfər tarixinə daha bir əlamətdar gün yazıldı. Həmin gün bütün ölkəyə Qazax rayonunun 4 kəndinin - Bağanis Ayrıım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin bir güllə atılmadan, bir itki verilmədən qaytarılacağı qürurdoğuran xəbəri yayıldı. Bu, tarixi torpaqlarımızı qarış-qarış əsl sahiblərinə qaytaran qalib lider İlham Əliyevin xalqımıza növbəti qələbə ərməğanı oldu.



Ötən ilin bu günü Qazaxın kəndlərinin qaytarılması ilə bağlı razılıq əldə edildi

Ədalətin tontənəsi kimi qiymətləndirilən sözügedən qələbə sayəsində daha neçə-neçə keçmiş məcburi köçkünlü müzün onilliklərdir çəkdikləri torpaq həsrəti bitdi və onlar da tezliklə dedə-baba yurdlarına qovuşacaqlarının xoşbəxtlik hissələrini yaşadılar. Nəyi necə, nə vaxt etmək lazım olduğunu yaxşı bilən müzəffər lider İlham Əliyevin qətiyyətli həyata keçirdiyi uzaqgörən siyasət xalqımıza 2020-ci il noyabrın 8-də Şuşa zəfərini bəxş etdi. Həmin il noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın bir güllə atılmadan, bir itki verilmədən azad edildi. 2023-cü ildə cəmi 23 saata həyata keçirilən antiterror tədbirləri nəticəsində suverenliyimiz, dövlətimizin konstitusion əsasları da tam təmin edildi. İkinci erməni cəfəngiyyətinə son qoyan "dəmir yumruq" tarixi torpaqlarımıza göz dikərək milli nifrət zəminində xalqımıza qarşı qanlı əməllər törədən erməni faşistlərinə, onların xaricdəki havadarlarına unutmayacaqları bir dərs verdi.

Bir qarış torpağımız belə işğal altında qalmayacaq

Qarabağda separatizmin kökünün kəsilməsi ilə daha Rusiya sülhməramlılarının fəaliyyətinə də bölgədə ehtiyac qalmadı. Beləliklə, vaxtından əvvəl Rusiya sülhməramlı kontingenti Azərbaycan ərazilərini tərk etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasətinin prioritetindəki növbəti məsələ isə Qazax rayonunun 4 kəndinin Azərbaycana qaytarılması oldu. Prezident İlham Əliyev hələ 2020-ci ildə qeyri-anklav kəndlərin qaytarılması məsələsini qaldırmışdı. Ötən müddət ərzində bu məsələ daim gündəlikdə saxlanıldı, bu istiqamətdə hərtərəfli və ardıcıl iş aparıldı. Eləcə də 2024-cü il yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində dövlətimizin başçısı bildirmişdi ki, o kəndlər ki, anklav kəndlər deyil, həmin dörd kənd Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır. Həmin vaxt ölkəmizin lideri anklav kəndlərlə bağlı fikirlərini qətiyyətlə bildirmişdi: "O kəndlər ki, anklav kəndlərdir, - çünki Ermənistanın bir anklav kəndi Azərbaycan ərazisindədir, - həmin kəndlərlə əlaqədar ayrıca bir ekspert qrupu yaradılmalıdır və o, müzakirə edilməlidir. Biz hesab edirik ki, bütün anklavlar qaytarılmalıdır. Bu anklavlara gedən yollarda şərait olmalıdır və bu anklavlara orada yaşayan insanlar yerləşdirilməlidir".

Prezident İlham Əliyevin bu bəyanı həm də torpaqlarımızın bir qarışının belə işğal altında qalmasına imkan verilməyəcəyinin mesajı idi. Beləliklə, Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd



təhlükəsizliyi məsələləri üzrə Komissiyanın 2024-cü il aprelin 19-da keçirilən səkkizinci görüşündə Qazaxın dörd kəndinin - Bağanis Ayrıım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı Azərbaycan qaytarılması barədə razılıq əldə edildi. Mayın 24-də isə bu proses uğurla başa çatdırıldı.

Baganis Ayrıımın da qisası alındı

Erməni faşistləri digər ərazilərimizin işğalı zamanı olduğu kimi, Qazaxın

yuxarıda adıçəkilən kəndlərini zəbt edərkən də hərbi cinayətlərə əl atmış, 1990-cı il martın 23-dən 24-nə keçən gecə Bağanis Ayrıımda qətlə törətmişdilər. Düşmən gecə vaxtı 400-dən çox əhəlinin yaşadığı kəndə hücum keçərək 17 evi yandırmış, kənd sakinlərini qətlə yetirmişdi.

Baganis Ayrıım faciəsindən sonra 1992-ci il martın 8-də Xeyrimli, mayın 11-də Qızılhacılı, iyunun 4-də Aşağı Əskipara kəndləri işğala məruz qalmışdı.

Xatırladaq ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq

əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşlarının məhkəməsi davam etdirilir. Aprelin 11-də Bakı Hərbi Məhkəməsinə keçirilən məhkəmə prosesində Qazax rayonunun Bağanis Ayrıım kəndinin sakinini zərərçəkmiş Ramiz Adıgözəlov 1990-cı il martın 23-dən 24-nə keçən gecə 39 günlük körpəsinin ermənilər tərəfindən qətlə yetirildiyini bildirib. O söyləyib ki, kəndə xeyli sayda Ermənistan hərbiçisi gəlmişdi. Övəcə qadınlar evləri talan edirdilər, sonra da kişilər evləri yandırdılar. Zərərçəkən həmin gün 6 kənd sakininin və bir milis işçisinin yandırılaraq qətlə yetirildiyini qeyd edib.

2020-ci ilin sentyabrında başlayan və cəmi 44 gün sürərək Şuşa zəfəri ilə sonlanan Vətən müharibəsində düşməni məhv edən qəhrəman oğullarımız 35 il əvvəl Bağanis Ayrıımda vəhşicənə qətl edilən insanların da qisasını aldı. 2024-cü ildə Qazaxın adıçəkilən dörd kəndinin bir güllə atılmadan azadlığına qovuşdurulması ilə Bağanis Ayrıım şəhidlərinin də ruhları şad oldu.

"Burada söz sahibi bizik"

Üç onillik ərzində danışıqlar yolu ilə, sözün əsl mənasında, Qordü düyününə çevrilən Qarabağ münaqişəsi "dəmir yumruq"un güclü zərbəsi ilə çözüldü və tarixi arxivinə göndərildi. Siyasi əzmi, diplomatik məharəti ilə düşməni və ona arxa duran qüvvələri bütün müstəvilərdə ağır məğlubiyyətə uğradan qalib lider İlham Əliyev Cənubi Qafqazla bağlı baş verən hər bir məsələdə söz sahibinin, şərtləri dikte edən tərəfin möhür Azərbaycan, şəxsən özünün olduğunu nümayiş etdirdi.

Ölkəmizin postmüharibə dövründə əldə etdiyi milli qalibiyyətlər, Prezident İlham Əliyevin bir tələbi ilə Ermənistanın Qazaxın kəndlərini qaytarması da bunun ayansı təsdiqidir.

Ötən il mayın 10-da - Ulu Öndər Heydər Əliyevin doğum günündə Qarabağın zəfər qalası Şuşada xilaskar lider İlham Əliyevin vurğuladığı kimi: "Düşməne öz yerini göstərdik və bu gün düşməni bizim qarşımızda acizdir. Bu gün təkə bizim tələbimizlə heç bir başqa, necə deyirlər, vəsitəyə əl atmadan Qazaxın dörd kəndi bizə qaytarılır. Bir tələbimlə qaytarılır, bax belə də olmalıdır. Bundan sonra belə də olacaq. Burada söz sahibi bizik, Qafqazda aparıcı dövlət bizik, iqtisadi, siyasi, hərbi, hər cəhətdən aparıcı dövlət bizik, bizimlə hər kəs hesablaşmalıdır".

Yasəmən MUSAJEVA, "Azərbaycan"

Şəhid Ələsgər Mirzəliyevin nəşinin qalıqları Cəbrayıl torpağına tapşırılıb



Mirzəliyev Ələsgər Fərzal oğlu Birinci Qarabağ müharibəsində könüllü olaraq Vətənin müdafiəsi üçün döyüşlərə qoşulmuşdu.

Cəbrayıl rayonu uğrunda gedən döyüşlər zamanı itkin düşmüşdü. 32 ildən sonra kimliyi dəqiqləşdirilən Ələsgər Mirzəliyevin nəşinin qalıqları doğma yurdu Cəbrayıl torpağına tapşırılıb. AZƏRTAC xəbər verir ki, şəhid Ələsgər Mirzəliyevin nəşi Cəbrayıl sakinləri tərəfindən izdihama qarşılıb, doğulub boya-başa çatdığı Cocuq Mərcanlı kəndinə gətirilib. Şəhidlə vida mərasimi təşkil olunub, cənəzə namazı qılıb, şəhidlərimizin ruhuna dualar oxunub.

Mərasimdə şəhidin ailə üzvləri ilə bərabər Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, rayon icra hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının əmək-

daşları, hərbiçilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Vida mərasimindən sonra şəhidin nəşinin qalıqları dəfn üçün Lələtəpə qəbiristanlığına gətirilib. Hərbi orkestrin ifası və yaylım atəşinin müşayiəti ilə şəhidin nəşinin qalıqları torpağına tapşırılıb.

Şəhidin tabutuna bükülən üçrəngli bayraq qardaşına təqdim olunub. Qeyd edək ki, Mirzəliyev Ələsgər Fərzal oğlu 1969-cu ildə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində dünyaya göz açıb. Birinci Qarabağ müharibəsi zamanı döyüşlərə qoşulub. 1993-cü ilin oktyabr ayında Cocuq Mərcanlı kəndi ərazisində gedən döyüşlər zamanı itkin düşüb. Ələsgər Mirzəliyev namolun şəhid olaraq İmişli rayonunun Şəmməddi kənd məzarlığında dəfn edilən şəhidlərimizdən biri olub. Onun şəxsiyyəti dəqiqləşdirilərək aidiyyəti üzrə təhvil verilib.

Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Mübariz Hüseynov Suraxanıda dəfn olunub



Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Mübariz Sabəddin oğlu Hüseynovun nəşinin qalıqları paytaxtı Suraxanı rayonunun Dədə Qorqud qəsəbəsində yerləşən Şəhidlər xiyabanında torpağına tapşırılıb.

AZƏRTAC xəbər verir ki, şəhidin ruhuna dualar oxunub, məzarının üzərinə öküllər qoyulub, gül dəstələri düzülüb. İtkin şəhid yaylım atəşi və hərbi orkestrin müşayiəti ilə Dövlət himnimizin sədələri altında torpağına tapşırılıb.

Tabuta bükülmüş Azərbaycan üçrəngli dövlət bayrağı şəhidin yaxınlarına təqdim edilib.

Qeyd edək ki, 1970-ci il mayın 30-da Ermənistanın Loru nahiyəsinin Qızıl-Səfaq kəndində dünyaya gələn Mübariz Hüseynov 1993-cü il oktyabrın 23-də Cəbrayıl şəhəri uğrunda gedən döyüşlər zamanı itkin düşmüşdü.

İtkin düşən şəhid Münasib Mehdiyevlə Samuxda vida mərasimi keçirilib



Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Mehdiyev Münasib Namaz oğlunun nəşi Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən müəyyən olunaraq Samux rayonunun Qovlarsan kəndində ailəsinə təhvil verilib.

AZƏRTAC xəbər verir ki, vida mərasimindən sonra şəhidin nəşi Qovlarsan kənd qəbiristanlığında dəfn olunub.

Mərasimdə şəhidin ailə üzvləri ilə bərabər, rayon icra hakimiyyətinin rəsmiləri, hüquq-

mühafizə orqanlarının əməkdaşları, hərbiçilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Hərbi orkestrin ifası və yaylım atəşinin müşayiəti ilə şəhidin nəşinin qalıqları torpağına tapşırılıb. Qeyd edək ki, Münasib Mehdiyev 1973-cü il avqustun 28-də Samux rayonunun Qovlarsan kəndində anadan olub. O, 1992-ci il iyulun 19-da Ağdərə rayonunun Həsəniz kəndi istiqamətində itkin düşmüş sayılırdı.



Möhkəm təmələ söykənən əməkdaşlıq

Azərbaycan Çinin Cənubi Qafqazdakı ən böyük ticarət tərəfdaşdır



Əvvəli 1-ci səh.

Azərbaycanla Çinin arasında nəqliyyat və logistika sahəsində əməkdaşlıq iqtisadi əlaqələrin inkişafına tökün verib. Ticarət dövriyyəsi artmaqdadır.

Əlaqələrin möhkəmlənməsinin və getdikcə daha da şaxələnməsinin əsas səbəbi Prezident İlham Əliyevlə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasındakı səmimi dostluq münasibətləridir. İki dövlət başçısı arasındakı şəxsi dostluq münasibətləri bu əlaqələrin inkişafında mühüm rol oynayır.

Ötən il Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə"nin qəbul olunması isə münasibətlərin getdikcə daha da inkişaf edəcəyini söyləməyə əsas verir.

Həmin sənəddə yazılıb ki, tərəflər strateji tərəfdaşlıq qurur, ikitərəfli münasibətlərin təməl prinsipləri olan qarşılıqlı hörmət, bərabərlik, etimad, qarşılıqlı dəstək, qarşılıqlı fayda və əməkdaşlıqdan çıxış edirlər. Tərəflər bir-birini prioritet və etibarlı tərəfdaş hesab edir və xarici amillərdən asılı olmayaraq, ikitərəfli münasibətlər üzrə siyasi-səhvləri müstəqil şəkildə müəyyənləşdirirlər.

Həmçinin tərəflər ikitərəfli əlaqələrin genişləndirilməsi və inkişafında Azərbaycan və Çin qanunverici orqanları arasında əməkdaşlığın mühüm rolunu qeyd edirlər. Tərəflər bu kontekstdə iki ölkənin qanunverici orqanları arasında müxtəlif sahələrdə və müxtəlif səviyyələrdə, o cümlədən müvafiq beynəlxalq və regional təşkilatlar çərçivəsində mübadilə və əməkdaşlığın fəallaşmasını vurğulayırlar.

İki ölkə beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyəti möhkəmləndirməyə, ortaq maraqları birgə müdafiə etməyə, regional və qlobal sülhə, sabitliyə və inkişafa birgə töhfə verməyə qərarlıdır və Azərbaycan "Vahid Çin" prinsipini hər zaman dəstəkləyir. BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Çin də Azərbaycanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə daim hörmətlə yanaşır.

İki ölkə arasındakı iqtisadi-ticarət əlaqələri hər il daha da genişlənir. Azərbaycan ilə Çin arasında ikitərəfli ticarət dövriyyəsinin həcmi 2023-cü illə müqayisədə 2024-cü ildə 44 faiz çoxalaraq, 3,1 milyard dollara çatıb. Çin hazırda Azərbaycanın 4 əsas ticarət tərəfdaşından biridir.

2025-ci ilin yanvar ayında Azərbaycanla Çin arasında ticarət əməliyyatlarının həcmi 379,5 milyon ABŞ dolları təşkil edib. Bu isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 160,3 milyon dollar və ya 73,1 faiz çoxdur. Çin ilə idxal-ixrac əməliyyatları Azərbaycanın ümumi ticarət dövriyyəsinin 7,46 faizini təşkil edib. Cari ilin ilk ayında ölkəmiz Çinə 1,1 milyon dollar dəyərində məhsul ixrac edib.

Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkə Çin olub. Belə ki, Uzaq Şərqdəki ticarət tərəfdaşımızdan aldığımız məhsullar 2024-cü ilin ilk ayı ilə müqayisədə 160,6 milyon dollar və ya 73,7 faiz artaraq 378,4 milyon dollara çatıb. Bu ilin yanvar ayında Çin ilə idxal əməliyyatları ölkənin ümumi idxalının 18,44 faizini təşkil edib.

İki ölkənin iqtisadi əlaqələrində nəqliyyat-logistika sahəsi xüsusi önəm kəsb edir. Çünki Azərbaycan coğrafi və geosiyasi mövqeyi sayəsində tarixən Şərqi Qərbi arasında körpü rolunu oynayır. Hazırda ən azı 3 böyük nəqliyyat dəhlizi Azərbaycan ərazisində keçir. Bu mənada Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu - Orta dəhliz xüsusi əhəmiyyət daşıyır. Ölkələrimiz strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamədə "Bir körpü, bir yol" təşəbbüsü çərçivəsində bütün sahələrdə praktiki əməkdaşlığı inkişaf etdirilməyə sadıq olduqlarını rəsmən bildiriblər.

Çində 5 "Azərbaycan Ticarət Evi" fəaliyyət göstərir. Pekin, Sian, Çindao, Canciaeye, Çendu şəhərlərində açılan ticarət evlərindən başqa, Azərbaycanın Şanxay, Harbin, Cinan və Uhan şəhərində 4 ticarət bölməsi, Urumçi və Şanxayda isə 3 "Şərab evi" də açılıb. Ticarət evləri "Made in Azerbaijan" brendi ilə istehsal olunan ixracəyənümüllü və rəqabətqabiliyyətli məhsulların Çin bazarında daha çox tanınmasına, eləcə də Azərbaycan məhsullarının ixracının təşviqinə və genişləndirilməsinə çox böyük töhsir göstərir.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Məhkəmədə Ermənistanın törətdiyi Xocalı soyqırımını ilə bağlı dəhşətli videomateriallar nümayiş etdirilib

Madat Babayan Xocalıda silahsız insanların qətlində iştirakını etiraf edib: "Səhv etmişik"



Ermenistanın Azərbaycanla qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırım, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətdikdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası aprelin 18-də davam etdirilib.

AZƏRTAC xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanova və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə törcümeçi, həmçinin müdafiələri üçün vəkil-lərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Hakim Zeynal Ağayev əvvəlcə prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Sonra zərərçəkmiş şəxslər sərbəst ifadə verib, dövlət ittihamını müdafiə edən prokurorlar, zərərçəkmiş şəxslərin nümayəndələri və müdafiəçiləri tərəfindən onlara ünvanlanmış suallar cavablandırıldı.

Zərərçəkmiş şəxs Yaşar Əlməmmədov 1956-cı ildə Xocalı şəhərində anadan olduğunu, orada ailəsi ilə birlikdə yaşadığını bildirdi. O, təqsirləndirilən şəxslərdən Bako Sahakyanı, Arkadi Qukasyanı və Madat Babayanı tanıdığını deyib.

Y.Əlməmmədov 1992-ci il fevralın 25-də şəhərin dəmir yolu hissəsində postda olduğunu, saat 20 radələrində Xankəndi istiqamətindən gələn zirehli texnikanın şəhərin ətrafında müvqə tutmağa başladığını, saat 23 radələrində şəhərə hücum edildiyini deyib. Qeyd edib ki, gecə saatlarında Ermənistan silahlı qüvvələri 366-cı motoatıcı alayın iştirakı ilə şəhərə girdikdən sonra o, sakinlərlə birlikdə meşəyə gedib. Erməni hərbiçilərin onları atəş tutmaları nəticəsində çox sayda insan həlak olub.

Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandıran Y.Əlməmmədov bildirdi ki, fevralın 27-də Pircamal kəndi yaxınlığında onlar girov götürülürək tövləyə aparılıb, bir qədər sonra daha 50 nəfərə yaxın Xocalı sakini oraya gətirilib. Onun sözlərinə görə, əsirlərə misli görünməmiş işgəncə verilib, onu da



qarın üstünə uzadaraq döyüblər. Pircamal kəndində iki gün saxlanıldıqdan sonra onlar Xankəndi şəhərinə aparılıblar. Daha sonra əsirlər döyüblər işgəncə verilərək martın 1-də Əsgərana gətirilib. Burada polis şöbəsində yağından mühafizənin rəisi işləmiş Karo adlı erməni dəyönləklə onu huşunu itirənə qədər döyüb.

Y.Əlməmmədov 1992-ci il martın 2-də Azərbaycan tərəfinə təhvil verilib.

Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran zərərçəkmiş şəxs əsirlikdə olduğu müddətdə qolunun, barmağının, qabırğalarının, ayağının sındırıldığını və digər xəsarətlər aldığını deyib. Y.Əlməmmədov təqsirləndirilən şəxs Madat Babayanın ona süngü-bıçaqla xəsarət yetirdiyini də bildirərək deyib: "Erməni hərbiçilər, şəxsin Madat Babayan özü mənə işgəncə verib. Əsir olan vaxt Madat mənə yaxınlaşdı, "sən türksən" deyib təpki verdi, sonra təhqir etdi. Üstündəki süngü-bıçağı çıxarıb mənə sandı".

Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandıran zərərçəkmiş şəxs qeyd edib ki, həmin vaxt Xədicə adlı qadını iki ayağından dizdən aşağı kosmşıldılar: "Xocalıda Axıska türkləri də yaşayırdılar. Madat Babayan, tərkibində olduğu silahlı dəstədəki hərbiçilər Axıska türkü olan iki qardaşı gözümlüyün qabağında güllələyib öldürdülər. Onlar azərbaycanlıların beziələrini aparıb qəbirliyin üstündə başlarını kəsirdilər, beziələrini kilsədə asırdılar".

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarına cavab olaraq Y.Əlməmmədov qardaşı Faiq Əlməmmədovun erməni hərbiçiləri tərəfindən öldürüldüyünü, digər qardaşı Namiq Əlməmmədovun isə əsir götürüldüyünü, onun indiyədək itkin olduğunu deyib.

Məhkəmədə zərərçəkmiş şəxs barəsində tibbi ekspertiza rəyi də elan olunub.

Daha sonra zərərçəkmiş şəxs Sovet Allahverdiyev ifadə verib. 1954-cü ildə Xocalıda anadan olduğunu və orada yaşadığını bildiren S. Allahverdiyev atasının, iki qardaşının və qardaşı oğlunun Xocalı soyqırımını zamanı itkin düşdüyünü, daha iki qardaşının və anasının isə girov götürüldüyünü deyib.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə fotojurnalist Viktoriya İvlevanın çəkdiyi fotosəkillər, "İzvestiya" qəzetində Yerevanın hadisini hərtərəfli tədqiqatçı kimi qiymətləndirməsində bərdə məqalə nümayiş etdirilib.

Habelə Ermənistanın müdafiə naziri və prezidentliyi olmuş Serj Sarkisyanın britaniyalı jurnalist Tomas De Vala verdiyi və faciənin etnik təmizləmə olduğunu etiraf edən müsahibəsi nümayiş olunub. S.Sarkisyanın müsahibəsi zamanı Xocalıda törədilənlərdən təəssüfləndiyini bildirdi.

S.Sarkisyanın fikirlərinə istinad edən dövlət ittihamçısı Tuqay Rəhimli deyib ki, bunlar Ermənistan tərəfindən Xocalı soyqırımının məqsədyönlü, sistemli şəkildə törədildiyini təsdiqləyir.

Prosesdə daha sonra Xocalı soyqırımında iştirakı müəyyən edilmiş təqsirləndirilən şəxs Madat Babayan dindirilib.

O, 1992-ci il fevralın 25-də və 26-da Xocalıda olduğunu təsdiqləyib və deyib: "Bizi oraya dəstə rəhbərimiz aparışdı. Adı Henrik Tamrazyan idi. Məqsəd o idi ki, azərbaycanlılar Xocalıdan çıxarılsın".

M.Babayan dastələrində 20 nəfərin olduğunu, başqa dəstələrin də olduğunu deyib. Əlavə edib ki, Rəmbert Karapetyan, Valeri Sarkisyan adlı dəstə rəhbərlərini xatırlayır.

"Bizim dəstənin üzvlərindən isə Valeri Petrosyan, David Qriqoryan, Albert Qriqoryan, Şirin Şirinyan, Spartak Akopyan xatırlayıram", - deyir o vurğulayır.

Təqsirləndirilən şəxs Xocalıda bütün ömrləri "Xolostoy" ləqəbli Arkadi Şirinyanın verdiyini deyib və əlavə edib: "Biz isə ömrləri Vanik Petrosyan verirdi. Silahsız insanlara atəş açıb onların qətlə yetirilməsi ömrüni Vanik verib. Vanik və Arkadi insanların barmaqlarını, meyitlərin qucaqlarını kəsirdilər".

M.Babayan dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıran Xocalı silahlarla öldürülən, üzrə

rehli texnikalardan istifadə edildiyini təsdiqləyib. Təqsirləndirilən şəxs silahsız insanların qətlində iştirak etdiyini etiraf edib və bildirdi: "Səhv etmişik".

O, Xocalıda aralarında uşaqların, qocaların və qadınların da olduğu təxminən 150 meyit gördüyünü, meyitlərin erməni hərbiçilər tərəfindən maşınlarla yığılaraq aparıldığını bildirdi.

Bu zaman zərərçəkmiş şəxs Yaşar Əlməmmədov söz alaraq M.Babayana itkin düşmüş qardaşı barədə sual verərək deyib: "Mənim qardaşım Namiqi sonin dəstədən aparıdı. Haraya aparışın? Qardaşının yerini de, heç olmasa sümüklərini tapaq. Onun arvadı həmin vaxt hamilə idi, oğlu oldu. İndi qardaşının oğlunun 33 yaşı var, dərddən başı ağarıb. Qardaşım haradadır? Yerini de!".

M.Babayan isə cavabında Namiq Əlməmmədovu tanımadığını iddia edib.

Bu zaman zərərçəkmiş şəxslərin nümayəndəsi Faiq Hüseynov məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs David İxanyanın M.Babayana suallara cavab verməsində kömək etməsinə etirazını bildirdi.

Məhkəmə iclasına sədrlik edən Zeynal Ağayev D.İxanyanın yerini dəyişib.

Sonra M.Babayanın Xocalı soyqırımını ilə bağlı ibtidai istintaqda verdiyi ifadə elan olunub və ibtidai istintaq zamanı hadisə yerində çəkilmiş videomaterial nümayiş etdirilib.

Məhkəmənin növbəti iclası aprelin 21-nə təyin olunub.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrinin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mörkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seryan Muşeqi, Qaramyan Seyran

Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolaylı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniasillili 15 təqsirləndirilən şəxs ittiham edilir.

İttiham təhvil, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İxanyan David Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyev Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Babayan Madat Arakeloviç, Martirosyan Qarık Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırım), 105 (əhlini məhv etmə), 106 (köləlik), 107 (əhlini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214-1 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular ələ alma, saxlama, daşıma və gözdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaratma əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadiminin və ya qanunverici orqanının və ya qanunverici orqanı zərər vermə, saxlama, daşıma və gözdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.





1993-cü il aprel 18-də Kəlbəcər rayonunun Başlıbel kəndində törədilən və erməni faşizminin qanlı əməllərinin təzahürü olan qətləndən 32 il ötür. Başlıbel faciəsi son 200 ildə Azərbaycan xalqına qarşı erməni şovinistləri tərəfindən "böyük Ermənistan" yaratmaq kimi cəfəng ideyanı gerçəkləşdirmək üçün məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırım və tacavüzkarlıq siyasətinin davamı, daha bir qanlı səhifəsidir.

Kəlbəcər həmin il aprel 19-unda işğal olunmuşdu, amma bu zaman 2 minə yaxın əhalisi olan Başlıbel kəndini tərk edə bilməyən 62 nəfər mühəsirədə qalmışdı. Onlar düşməndən qorunmaq üçün dağlara çəkilmiş, kəhalərə sığınmışdılar. Aprel 18-də ermənilər saklinlərin sığındığı kəhaləni yerini aşkarladıqdan sonra onların üzərinə silahlı hücum keçərək 18 nəfəri qətlə yetirmiş, 14 nəfəri isə girov götürmüşdü.

Bu qətləndən möcüzə sayəsində sağ qurtulan 30 nəfər isə sığınacaq yerlərini tez-tez dəyişərək, yalnız gecələr hərəkət etməklə 113 gündən sonra gizli dağ yolları ilə Ermənistan ordusunun mühasirəsindən çıxış bilmişdi.

İşğal zamanı düşmənlər digər zəbt etdikləri ərazilərimizdə olduğu kimi, Kəlbəcər rayonunun ən qədim və böyük kəndlərindən biri olan Başlıbelə də vətənləşməyə çalışırlar. İctimaiyyət, infrastruktur, tarix, mədəni, dini abidələri dağıdıb.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənşərini, ermənilərin öz havadamlarının köməyi ilə iki yüz il ərzində Azərbaycanlılara qarşı törədilmiş gənş siyasətinin ağır nəticələrini üzə çıxarmaq imkanı yarandı. Soyqırım haqqında həqiqətlərin dünyaya çatdırılması üçün Azərbaycan dövləti bütün zəruri addımları atmağa başladı. Bu sahədə məqsədyönlü fəaliyyət Ulu Öndər Heydər Əliyev Azərbaycanın siyasi hakimiyyəti qayıdandan sonra başladı. Xalqımıza qarşı törədilmiş bütün faciələrinə aydınlıq gətirmək üçün Ulu Öndər Əliyevin qətləndirilməsindən 32 il sonra 2023-cü ilin 19-20 sentyabrında ildırım süresi ilə cəmi 23 saata həyata keçirilən antiterror tədbirlərində "dəmir yumruq" vasitəsilə layiqincə verildi.

mış bütün soyqırım faciələrini qeyd etmək məqsədilə 1998-ci il martın 26-da "Azərbaycanlıların soyqırımı haqqında" Prezident fərmanı imzalandı. Bununla da dəhşətli soyqırımlarına, faciələrə hüquqi-siyasi qiymət verilmiş oldu.

Ulu Öndərin bu siyasətini uğurla davam və inkişaf etdirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsində xalqımız böyük Zəfər qazandı. Erməni şovinistlərinin milli nifrət zəminində xalqımıza qarşı törətdikləri bütün cinayətlərin cavabı cəmi 44 gün sürən Vətən müharibəsində və 2023-cü ilin 19-20 sentyabrında ildırım süresi ilə cəmi 23 saata həyata keçirilən antiterror tədbirlərində "dəmir yumruq" vasitəsilə layiqincə verildi.

Torpaqlarımızın uğrunda qurban getmiş bütün vətən övladlarının - soyqırımı qurbanlarının, şəhidlərimizin qisasını döyüş meydanında alaraq düşməni kapitulyasiyaya - məğlubiyyət aktına imza atmağa məcbur edən qanlı Azərbaycan Ordusunun rəşadətli sayəsində 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu bir güllə atılmadan, şəhid verilmədən düşmənlər tapdığından azad edildi.

Baş planı təsdiq olunmuş Kəlbəcər haqqında geniş təki-tiştirici işləri həyata keçirilməkdədir. Çox tezliklə Şərqi Zəngəzurun bu cənnət məkan yurduna da Azərbaycan bayraqları ilə bəzədilmiş qayıdış karvanları yola düşəcək, Kəlbəcər eli dədə-baba torpağına qovuşmağın xoşbəxtliyini yaşayacaq.

Başlıbel qətliamı erməni faşizminin qanlı əməllərinin təzahürüdür



Torpaqlarımızın işğaldan azad edilməsi sayəsində erməni şovinistlərinin Azərbaycan xalqına qarşı törətdikləri daha neçə-neçə bəşəri cinayətlər də gün üzünə çıxıb. Bu ərazilərimizdə ard-arda aşkarlanan kütləvi məzarlıqlar Ermənistanın qanlı cinayətlərini də təkrar etdirməyə başlayıb. 2024-cü il fevralın 21-də Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) bərpəçürlük işləri çərçivəsində aparılan qəzıntı işləri zamanı kütləvi şəkildə basdırılmış insan qalıqları aşkarlandı.

Bütün bu faktlar, həmçinin Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 minə yaxın Azərbaycanlıların taleyindən hələ də xəbərsiz ermənilərin insanlıq əleyhinə ağır cinayətlərdən xəbərsizdir. Bu cinayətlərə görə erməni vandalları və terrorçuları mütəmadi beynəlxalq hüquq və ədalət məhkəməsi qarşısında cavab verməli olacaqlar.

aprelində Başlıbelə də belə məzarlıq, 2022-ci ilin martında Xocalı rayonunun Fərrux kəndində meyit qalıqları aşkar edildi. Həmin ilin sentyabrında Xocavənd rayonunun Edilli kəndində 18 nəfər aid meyit qalıqları aşkar edilərək kütləvi məzarlıqdan çıxarıldı. 2024-cü il fevralın 21-də Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) bərpəçürlük işləri çərçivəsində aparılan qəzıntı işləri zamanı kütləvi şəkildə basdırılmış insan qalıqları aşkarlandı.

Bütün bu faktlar, həmçinin Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 minə yaxın Azərbaycanlıların taleyindən hələ də xəbərsiz ermənilərin insanlıq əleyhinə ağır cinayətlərdən xəbərsizdir. Bu cinayətlərə görə erməni vandalları və terrorçuları mütəmadi beynəlxalq hüquq və ədalət məhkəməsi qarşısında cavab verməli olacaqlar.

Hazırda Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən erməni şovinistlərinin şüurlərini məhkəməsi davam edir. Cinayət işində 15 nəfər itihama olunur. Onlar İkinci Qarabağ müharibəsindən sonra ərazi bütövlüyümüzün təmin edilməsi zamanı həbs olunaraq istintaq təcrübəsinə göndərilib. Hazırda Arayık Harutyanın, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İshxanyan, Davit Babayan, Lyova Mnatkanyan və digərlərinin, eləcə də Rube Vardanyanın məhkəməsi davam edir.

Ötən müddət ərzində Başlıbel faciəsinin araşdırılması, təcili olaraq qətləndirilən və qətləndirilənlər üçün axtarış işlərinə davam edilir. Azərbaycanın beynəlxalq hüquq və ədalət məhkəməsi qarşısında cavab verməli olacaqlar.

tədqiqatçı dövlətimiz tərəfindən xüsusi diqqətdə saxlanılıb. 2017-ci ildə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Başlıbel faciəsi: erməni vahşilikləri şahidlərin dili ilə" layihəsi əsasında eyniadlı kitab nəşr edilib. Azərbaycan və ingilis dillərində buraxılan nəşrdə Başlıbel kəndində törədilmiş qırğın haqqında canlı şahidlərin, mühasirədə qalanların xilas etməklə bağlı böyük fədakarlıq göstərmiş şəxslərin xatirələri yer alıb.

Başlıbel faciəsi ilə bağlı məlumatlar ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan Hüquqları və Əmək Bürosunun 2021-ci il dünya ölkələrində insan hüquqlarının vəziyyətinə dair illik hesabatına da daxil edilib.

ziyyətinə dair illik hesabatına da daxil edilib.

Başlıbel kənd sakini, hadisələrin canlı şahidi Hüseyn Şahbəndəyev hələ 1993-cü ilin may ayında "Cavanşir yurdu" qəzetində dərc olunmuş "Kəlbəcəri verməmək də olardı" sərböhlü yazısında həm rayonun müdafiəsiz qalması, həm də Başlıbel faciəsi öz əksini tapmışdı. Həmin hadisələrlə əlaqədar digər məqalələri ilə yanaşı, eyni zamanda Hüseyn Şahbəndəyev xeyli əvvəl yazdığı "Qanlı kaha" sənədli hekayəsi 2007-ci ildə "Ulduz" jurnalının 10-cu nömrəsində dərc edilmişdi. Başlıbel sakini, Qarabağ müharibəsinin iştirakçısı, tanınmış jurnalist Elxan Salahov baş vermiş faciə haqqında yazdığı "Qanlı kaha" kitabını 2019-cu ildə dərc etdirib. Kitabda Başlıbel kəndində mühasirədə qalan saklinlərin 4 ayə yaxın çəkilənləri əzab-əziyətdən və mühasirədən necə çıxdıqlarından bəhs edilir. Onu da qeyd etmək lazımdır ki, Elxan Salahovun qarşıda Kəlbəcər uğrunda döyüşdə şəhid olub.

2022-ci ildə Azərbaycan Televiziyanı "Başlıbel - Bir kəndin mühasirə gündəliyi" adlı sənədli film çəkib. Filmin ssenari müəlliflərindən biri də Elxan Salahovdur. Prezident İlham Əliyev 2021-ci il sentyabrın 23-də BMT Baş Assambleyasının 76-cı sessiyasında videofarmada çıxış edərkən Ermənistan hərbi cinayətkarları tərəfindən qətlə yetirilmiş 12 mülik şəxsin qalıqlarının 2021-ci ilin aprel ayında işğaldan azad olunmuş Kəlbəcər rayonunun Başlıbel kəndində kütləvi məzarada tapıldığını xüsusilə diqqətə çatdırmışdır.

pıldığını xüsusilə diqqətə çatdırılmışdır.

Torpaqlarımızın işğaldan azad edilməsindən sonra Başlıbel faciəsinə dair dölil və sübutların toplanaraq geniş ictimaiyyətə çatdırılması istiqamətində mühüm addımlar atılıb. 2021-ci ilin aprelinde Başlıbel kəndində 12 nəfərin basdırıldığı kütləvi məzarlıq aşkarlandı. Azərbaycan Respublikası Prezident Administrasiyasının dəstəyi ilə jurnalistlərin və hadisə şahidlərinin həmin əraziyə səfərləri təşkil olunub, çoxlu sayda ictimai müzakirələr keçirilib. Eyni zamanda Başlıbel faciəsindən bəhs edən "Qanlı kaha" kitabının motivləri əsasında 4 hissəli sənədli film çəkilib.

Başlıbel faciəsinin 32-ci ildönümü ilə əlaqədar 2025-ci il aprelin 2-də Azərbaycan Milli Elm Əkəmi Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Kəlbəcər tanınmış ziyalılarından olan Arif Süleymanovun "Başlıbel qətliamı - Üç yüz illik "Qarabağ problemi"nin qanlı səhifələri" adlı kitabının təqdimatı keçirilib.

Başlıbelə damışarkən, ilk növbədə, şahidlərin, həmçinin kəndin tanınmış ziyalıları Əli Mirzəyev, Musa Əzizovun, Saleh Mirzəyev, Zülfüqar Hüseynzadənin xatirələrini həz zaman ehtiramla yad edirik.

Allah bütün şahidlərimizə rəhmət eləsin! Bütün dövrlərdə ölkəmizə hər bir sahə üzrə vətənpərvər ziyalıları bəxş edən Başlıbelin yenedən cənnətə çevrilməsi uzaqda deyil!

Qurban SADIQOV,
Nazirlər Kabinetinin sektor müdiri

Qlobal tendensiyalara adekvat cavab verən Azərbaycanda rəqəmsal iqtisadiyyatın və texnologiyaların inkişafı üçün əlverişli infrastrukturun formalaşdırılması istiqamətində fəal iş aparılır. Müxtəlif layihələrin gerçəkləşdirilməsi zamanı müasir iqtisadi və texnoloji innovasiyaların tətbiqi-nö mühüm önəm verilir.

Dünyanın inkişaf etmiş ölkələrində ciddi uğur qazanan "ağıllı" şəhər və kənd layihələrinin Azərbaycanda ilk dəfə möhiz Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilməsi də olduqca əhəmiyyətlidir.

2021-ci il aprelin 19-da Prezident İlham Əliyev "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyasının hazırlanması haqqında sərəncəm imzalayıb. Sərəncəmdə qeyd edilir ki, Azərbaycan Respublikasının şəhər və kəndlərində göstərilən xidmətlərin keyfiyyətinin, təhlükəsizliyinin, səmərəliliyinin artırılması, onların göstərilməsində informasiya texnologiyalarının tətbiqi, həbələ həmin xidmətlər üzrə mövcud resursların effektiv istifadəsi və idarə olunmasının təmin edilməsi şəhər və kənd yerlərdə dayanıqlı inkişafın əsas prioritetlərindəndir. Bu konsepsiyalar müasir texnologiyaların, süni intellektin, genişləndirilmiş reallığın və avtomatlaşdırılmış sistemlərin tətbiqi ilə idarəetmənin və yaşayışın daha effektiv və təhlükəsiz şəkildə təşkili məqsədini daşıyır.

Bu layihələrin resurslara qənaət etməyə səbəb olur

"Ağıllı" şəhər və kənd konsepsiyasının üstünlükləri, eləcə də ölkəmizdə, xüsusilə də Qarabağ və Şərqi Zəngəzurda belə bir layihənin necə tətbiq olunması ilə bağlı qəzetimizə ətraflı məlumat verən Azərbaycan Elm və Təhsil Nazirliyinin İnformasiya texnologiyaları İnstitutunun baş mütəxəssisi Oqtay Ələkbərovun sözlərinə görə, bu, ölkəmizdə rəqəmsal cəmiyyətin formalaşdırılması istiqamətində mühüm bir mərhələdir. O bildirib ki, "ağıllı şəhər" konsepsiyası şəhər mühitində neqliyyatın, enerji sistemlərinin, ictimai təhlükəsizliyin, kommunal xidmətlərin və digər sahələrin "ağıllı" texnologiyalar vasitəsilə idarə olunmasını nəzərdə tutur. Bu yanaşma ekologiyada davamlılığın qorunmasına, insanlara daha rahat və təhlükəsiz yaşamaq şəraitinin yaradılmasına xidmət edir. Kiçik işiqləri avtomatik sistemlərlə idarə olunur, enerji itkiləri minimuma endirilir. Eyni zamanda insanlar bələdiyyə xidmətlərindən onlayn formada istifadə edə bilər, vaxt itkisinin qarşısını alırlar. Şəhərin havası, suları və tullantıları üzərində daimi elektron nəzarət qurular ki, bu da ətraf mühitin qorunmasına böyük töhfə verir. Dünyada bu modeldən uğurla istifadə edən ölkələr arasında Sinqapur, Cənubi Koreya, Hollandiya, Danimarka və Birləşmiş Ərəb Əmirlikləri kimi dövlətlər var.

Oqtay Ələkbərov deyib ki, "ağıllı kənd" konsepsiyası isə, əsasən, kənd təsərrüfatının rəqəmsallaşdırılması, dayanıqlı infrastrukturun qurulması, təhsil, səhiyyə və digər sosial xidmətlərin innovativ həllər üzərində təşkili ilə kənd yerlərdə həyat səviyyəsinin yüksəldilməsinə yönəlib. Bu, kəndlərin boşalmasının qarşısını alır, eyni zamanda kənd təsərrüfatı məhsuldarlığını artırır və kənd icmalarını gücləndirir. "Ağıllı kənd" modelində lərdə yaşayan insanların həyatını asanlaşdırmaq və kənd təsərrüfatını daha məhsuldar etmək üçün tətbiq olunur. Bu kəndlərdə əkin sahələrinin vəziyyəti dronlar və peyk vasitəsilə izlənir, suvarma sistemi torpağın ehtiyacına uyğun olaraq avtomatik işləyir. Bütün bunlar məhsuldarlığın artırılmasına və resurslara qənaət edilməsinə səbəb olur. Kəndlərdə günəş və külək enerjisinin istifadəsi, ekologiya və digər sahələrdə də tətbiq ediləcək.

istifadə olunur ki, bu da həm müasir, həm də ekologiyaya dost təhlükəsiz enerji mənbəyi sayılır. Kənd əhalisi artıq uzaq məsafələr qət etmədən elektron səhiyyə və təhsil xidmətlərindən istifadə edə bilir. Yerli məhsullar isə internet vasitəsilə satışa çıxarılır ki, bu da kəndlərə əlavə gəlir qazandırır.

"Ağıllı" şəhər və kənd konsepsiyası digər ərazilərimizdə də tətbiq ediləcək

"Ağıllı şəhər" və "ağıllı kənd" layihələrinin tətbiqinin Azərbaycanda rəqəmsal transformasiyanın əsas istiqamətlərindən birinə çevrildiyini qeyd edən Oqtay Ələkbərov bildirib ki, bu konsepsiyalar ölkəmizin "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədində də öz əksini tapıb. Dövlət tərəfindən informasiya texnologiyalarına böyük sərmayələr qoyulur, "e-hökumət" platforması təkmilləşdirilir, süni intellektin tətbiqi üzrə strateji yol xəritələri hazırlanır. Layihələrin həyata keçirilməsi üçün Rəqəmsal İnkişaf və Neqliyyat Nazirliyi, Aqrar Siyasət üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ("ASAN xidmət") və digər qurumların arasında səmərəli əməkdaşlıq mövcuddur. Bu yanaşma sayəsində həm şəhərlərdə, həm də kəndlərdə resurslardan səmərəli istifadə, səfəftəsizliyin, ekologiya və digər sahələrdə də tətbiq ediləcək, "ağıllı" istixanalar il boyu məhsul istehsalına şərait yaradacaq. Alternativ enerji - günəş və külək stansiyaları - fermerlərə ucuz və ekologiya dostu elektrik enerjisi təqdim edəcək, məhsuldarlıq isə kompüter alqoritmləri ilə proqnozlaşdırılacaq. Nəticədə kənd yerlərində həyat səviyyəsi formalaşdırılacaq baxımından nümunəvi bir yanaşma görülməyə gəlir. Artıq Zəngilan rayonunda ilk "ağıllı kənd" layihəsi uğurla reallaşdırılıb. Həmçinin Şuşa, Füzuli, Cəbrayıl, Laçın və Qubadlı kimi şəhər və rayonlarda da "ağıllı şəhər" konsepsiyası çərçivəsində işlər aparılır.



biq edilir. Bununla Azərbaycan regionda texnoloji inkişafa əsaslanan modern kənd və şəhər modellərinin Dövlət tərəfindən informasiya texnologiyalarına böyük sərmayələr qoyulur, "e-hökumət" platforması təkmilləşdirilir, süni intellektin tətbiqi üzrə strateji yol xəritələri hazırlanır. Layihələrin həyata keçirilməsi üçün Rəqəmsal İnkişaf və Neqliyyat Nazirliyi, Aqrar Siyasət üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ("ASAN xidmət") və digər qurumların arasında səmərəli əməkdaşlıq mövcuddur. Bu yanaşma sayəsində həm şəhərlərdə, həm də kəndlərdə resurslardan səmərəli istifadə, səfəftəsizliyin, ekologiya və digər sahələrdə də tətbiq ediləcək, "ağıllı" istixanalar il boyu məhsul istehsalına şərait yaradacaq. Alternativ enerji - günəş və külək stansiyaları - fermerlərə ucuz və ekologiya dostu elektrik enerjisi təqdim edəcək, məhsuldarlıq isə kompüter alqoritmləri ilə proqnozlaşdırılacaq. Nəticədə kənd yerlərində həyat səviyyəsi formalaşdırılacaq baxımından nümunəvi bir yanaşma görülməyə gəlir. Artıq Zəngilan rayonunda ilk "ağıllı kənd" layihəsi uğurla reallaşdırılıb. Həmçinin Şuşa, Füzuli, Cəbrayıl, Laçın və Qubadlı kimi şəhər və rayonlarda da "ağıllı şəhər" konsepsiyası çərçivəsində işlər aparılır.

"İşğaldan azad edilmiş ərazilərdə reallaşdırılan bu müasir idarəetmə modelinin gələcəkdə ölkənin bütün regionlarında genişlənməsi planlaşdırılır. Aran və Mil Muğanın tarixi ərazilərində tətbiq ediləcək, "ağıllı" istixanalar il boyu məhsul istehsalına şərait yaradacaq. Alternativ enerji - günəş və külək stansiyaları - fermerlərə ucuz və ekologiya dostu elektrik enerjisi təqdim edəcək, məhsuldarlıq isə kompüter alqoritmləri ilə proqnozlaşdırılacaq. Nəticədə kənd yerlərində həyat səviyyəsi formalaşdırılacaq baxımından nümunəvi bir yanaşma görülməyə gəlir. Artıq Zəngilan rayonunda ilk "ağıllı kənd" layihəsi uğurla reallaşdırılıb. Həmçinin Şuşa, Füzuli, Cəbrayıl, Laçın və Qubadlı kimi şəhər və rayonlarda da "ağıllı şəhər" konsepsiyası çərçivəsində işlər aparılır.

məhsuldarlıq isə kompüter alqoritmləri ilə proqnozlaşdırılacaq. Nəticədə kənd yerlərində həyat səviyyəsi formalaşdırılacaq baxımından nümunəvi bir yanaşma görülməyə gəlir. Artıq Zəngilan rayonunda ilk "ağıllı kənd" layihəsi uğurla reallaşdırılıb. Həmçinin Şuşa, Füzuli, Cəbrayıl, Laçın və Qubadlı kimi şəhər və rayonlarda da "ağıllı şəhər" konsepsiyası çərçivəsində işlər aparılır.

kəndlərdən birinə çevrilib. Genişlənmə şəhərciklər - Masazır, Məhəmmədli, Saray və Hövsən - "ağıllı" məhəllə konsepsiyası ilə planlaşdırılacaq. Burada suvarma, tullantıların idarə olunması, küçə izləmə kameraları və hava monitorinq sistemləri vahid platformada birləşdiriləcək. Eyni zamanda avtomobil parklarının idarə edilməsi, elektrik dolum stansiyaları və ictimai nəqliyyat marşrutları "ağıllı" alqoritmlərlə optimallaşdırılacaq ki, yeni Abşeron yaşamaq üçün model zonası çərrilsin. Naxçıvan Muxtar Respublikası isə coğrafi və enerji məqsədləri xüsusilə əhəmiyyətli nəzərə alaraq "ağıllı kənd" və "ağıllı şəhər" modellərinin pilot zonası kimi nəzərdə keçirilib. Burada dağlıq torpaq rütubətinə görə avtomatik işləyəcək, küçə işıqlandırması isə gün batandan sonra sensorlara əsasən aktivləşəcək. Bakı ətrafı, xüsusilə Abşeron yarımadası, artıq ölkəmizdə texnoloji infrastrukturunun məhsuldarlıq isə kompüter alqoritmləri ilə proqnozlaşdırılacaq. Nəticədə kənd yerlərində həyat səviyyəsi formalaşdırılacaq baxımından nümunəvi bir yanaşma görülməyə gəlir. Artıq Zəngilan rayonunda ilk "ağıllı kənd" layihəsi uğurla reallaşdırılıb. Həmçinin Şuşa, Füzuli, Cəbrayıl, Laçın və Qubadlı kimi şəhər və rayonlarda da "ağıllı şəhər" konsepsiyası çərçivəsində işlər aparılır.

olunacaq. Beləliklə, "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyasının ölkə üzrə yayılması yalnız texnoloji yenilik deyil, eyni zamanda sosial ədalət, yerli inkişaf və ekologiya davamlılıq baxımından da milli prioritetdir. Bu yanaşma Azərbaycanda həm regionlararası sosial-iqtisadi fərqləri azaldacaq, həm də vətəndaşlara daha yüksək xidmət standartları təqdim edəcək", - deyər mü-təxəssis qeyd edib.

Azərbaycanın spesifik özəllikləri nəzərə alınır

Prezident İlham Əliyevin sərəncamı ilə əsas qoyulan "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyasının işğaldan azad edilmiş ərazilərdə uğurla tətbiq edildiyini qeyd edən Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, ilk "ağıllı kənd" pilot layihəsi artıq Zəngilan rayonunun Ağal kəndində uğurla reallaşdırılıb: "Ağal kəndində tikinti və infrastruktur tamamilə yeni, innovativ yanaşmalar əsasında qurulub və vətəndaşlarımız artıq burada məskunlaşdırılıblar. Ağıllı günəş panelləri və alternativ enerji mənbələri, "ağıllı" suvarma və su idarəetmə sistemləri, rəqəmsal təhsil və səhiyyə xidmətləri, sensorlarla təchiz olunmuş nəzarət sistemləri tətbiq olunub. Nəvbəti "ağıllı" kənddə məskunlaşma təməloqayma mərasimi həyata keçirilən Füzuli rayonunun Dövlətyarlı kəndinə olacaq".

Deputat deyib ki, "ağıllı" şəhər və kənd modelinin respublikamızın daha çox bölgəsini əhatə etməsi dövlət siyasətinin prioritet məsələlərindəndir: "Təbii ki, bu layihələr reallaşdırılarkən həm Azərbaycanın spesifik özəllikləri, həm də global çağırışlar, beynəlxalq təsirlər nəzərə alınır və ona uyğun qərarlar verilir. Bu kontekstdən qeyd etmək lazımdır ki, həm Şərqi Zəngəzur, həm də Qarabağda "ağıllı kənd"lərin inşa edilməsi əsas istiqamətlərdəndir".

Ülkər XASPOLADOVA,
"Azərbaycan"

Demokratiyanın iki üzü - ədalətin ikili standartı

Siyasi nadanlığın nümunəsi

AŞPA-nın Azərbaycanla bağlı qəbul etdiyi istənilən "sənədin" heç bir əhəmiyyəti yoxdur

"Avropa İttifaqının və Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının uzun illərdir ölkəmizə qarşı qərəzli mövqedə olması Azərbaycanın dünyada artan nüfuzuna deyil, əslində, bu qurumların özünə ciddi xələt gətirir. Ölkəmizə qarşı böhtan, şantaj xarakterli çıxışlar, qəbul edilən qətnamələr və Ermənistan kimi təcavüzkar bir dövlətin isə daim müdafiə edilməsi göstərdi ki, Avropa İttifaqı və parlamentləri demokratiya, insan haqları, sülh və əmin-amanlığa xidmət etmir, təcavüzə, faşizmə dəstək göstərir".



Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib. Deputat bildirib ki, otuz il Azərbaycanın işğal altında qaldan torpaqları, viran edilən şəhər və kəndləri, yer üzündən silinən tarixi, dini, mədəni abidələri, bir milyondan çox qaçqın və köçkünün taleyi barədə düşünməyən, təcavüzkarla heç bir təsir göstərməyən Avropa İttifaqının, Avropa Şurası Parlament Assambleyasının işğal dövründə, istərsə də düşmən üzərində tarixi qələbə əldə etdikdən sonra dövlətimizə qarşı məkrli, düşmən mövqedən çıxış etməsi beynəlxalq hüquq normalarına tamamilə ziddir, ölkəmizə və xalqımıza xəyanətdir. Bu xəyanət, yaramaz siyasət, əlbəttə ki, ermənipərəst qüvvələrin, erməni pulu ilə ələ alınan parlamentarilərin, dönük siyasətçilərin rolu ilə həyata keçirilir və bu, inkarolunmazdır. Bu gün AŞPA rüşvət-xorlar, xəyanətkar, alverçilər yuvasına çevrilib və bu qurumda fəaliyyət göstərən korruptsiya əməlləri, cinayətlər cəlb olunmaları bunu sübut edir. "AŞPA 2024-cü il fevralın 24-də Azərbaycanın sənəsinə veto qoyandan sonra ölkəmizə qarşı təsirlər daha da artmış, böhtan, şantaj kampaniyası genişləndirilmişdir. Qəbul olunan saxta qətnamələr, rüşvətخور deputatların çıxışları, səsləndirilən qərəzli fikirlər Azərbaycan üçün heç bir təsir gücünə malik deyil. Müstəqil siyasət yürüdən dövlətlərin taleyinə biganəlik, haqqın-ədalətin ayaqlar altına atılması, müstəqil ölkələrə - ilk növbədə Azərbaycana yönəldilən təsirlər yalnız təəssüf doğurur", - deyir T.Rzayev əlavə edib.

Komitə sədri xatırladı ki, bu günlərdə Avropa Şurası Parlament Assambleyasının Prezidenti Teodoros Rusopolusun ölkəmizə əleyhinə söylədiyi fikirlər, küsüsü, bu qurumun və onun rəhbərinin nə qədər yaramaz və dönük olduğunu aydın şəkildə ortaya qoydu. Həqiqətdən, ədalətdən tamamilə uzaq olan bu ifadələr, bəyanat qərəzkarlığın, nadanlığın əyani nümunəsidir. Bu insan uzun illərdir ermənipərəst mövqeyi ilə fərqlənir və ermənilərdən qidalınır, təcavüzkarlarla dostluq edir. O, görünür, AŞPA sədri olduğunu unudub. Vəzifəsini pula qurban verən bu nadan ermənilərə xoş gəlmək üçün ən çirkin vasitələrə əl atır, rəhbərlik etdiyi qurumun adını daha da ləkələyir, onu alqıdır, rəzil hala salır. Makron kimi xəyanətkarların, dar düşüncəli siyasətçilərin, dönük rəhbərlərin, Teodoros Rusopolus kimi beş-on manata satılan prezidentin nadanlılığına söykənən AŞPA-nın Azərbaycan barədə qəbul etdiyi qətnamələrin, qərarların, səsləndirilən bəyanatların heç bir əhəmiyyəti yoxdur. Azərbaycan Prezidenti İlham Əliyev ADA universitetində "Yeni dünya nizamına doğru" mövzusunda keçirilən beynəlxalq forumda Avropa İttifaqının, AŞPA-nın, Avropa İnsan Haqları Məhkəməsinin, bəzi beynəlxalq təşkilatların ölkəmizə qarşı ikili standartlardan yanaşmalarına kəskin etirazını bildirmiş, bunu ayrı-seçkilik kimi qiymətləndirərək, qəbul olunan bəzi sənədlərin, qərarların bizim üçün hüquqi qüvvəsinin olmadığını qeyd etmişdir. Azərbaycan müstəqil siyasət yürüdən, beynəlxalq ədalət mövqeyi olan, sözü keçən nüfuzlu bir dövlətdir. Dövlətimizin rəhbəri sülh, demokratiya, insan haqları, Cənubi Qafqazda təhlükəsizliyin təmin olunması üçün bütün səylərini ortaya qoyub və bu fəaliyyət dünyanı əksər dövlətləri tərəfindən yüksək qiymətləndirilir və Azərbaycanla əməkdaşlığa böyük önəm verilir.

Komitə sədri vurğulayıb ki, Azərbaycan heç bir dövlətin diktəsini qəbul etmir, hər bir təsirdən uzaqdır. "Öz mövqeyi, sağlam yolu, düzgün istiqaməti olan bir ölkə kimi iqtisadi inkişafının, təhlükəsizliyinin təmin edilməsinə çalışır. Avropa İttifaqı, AŞPA kimi xəyanətkar qurumların qətnamələri, onların rüşvətخور sədr və deputatlarının bəyanatları Azərbaycan üçün əhəmiyyətsizdir və çirkin məqsədlərə yönəldiyi üçün heç bir təsiri ola bilməz".

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Qərər və riyakarlıq...

Qərbin ədalət anlayışı bundan o tərəfə keçmir

Azərbaycanın müasir tarixi çoxsaylı uğurlarla, əlamətdar hadisələrlə zəngindir. Ən böyük uğurumuz, tariximizin ən möhtəşəm hadisəsi isə sözsüz ki, torpaqlarımızın işğaldan azad edilməsi, bütün ərazilərimiz üzərində milli suverenliyimizin təmin olunmasıdır. Vətən müharibəsində və antiterror əməliyyatlarında qazanılan zəfərlə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanı savaşda qalib gələn dövlətə çevirdi, xalqımıza qürur yaşatdı.

Vasitəçilik edənlər və beynəlxalq təşkilatlar işğalçı öz adı ilə çağırmadılar

Qarabağ dünyada hər zaman Azərbaycan torpağı kimi tanınıb. Ermənilər isə həm Qarabağı, həm də ətraf rayonları işğal etmiş, 700 min nəfərdən artıq azərbaycanlının məcburi köçkün vəziyyətinə düşməsinə səbəb olmuşdular. İşğal dövründə Azərbaycan əraziləri ermənilər tərəfindən vandallığa məruz qalmışdı. Düşmən milli mədəniyyətimizə, tarixi irsimizə, təbiətimizə də qonim kəsilməmişdi.

Amma bütün bunlara baxmayaraq, artıq keçmişdə qalmış Qarabağ probleminin həllində vasitəçilik edənlər və digər beynəlxalq təşkilatlar hər zaman ikili standartlardan çıxış etmiş, işğalçı öz adı ilə çağırmaqdan, Ermənistanın BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını tələb etməkdən uzaq olmuşdular. Daim ikili standartlardan çıxış etmiş, problemin güc yolu ilə həllinin qeyri-mümkün olduğunu bildirmişdilər.

Yüz minlərlə azərbaycanlı məcburi köçkün vəziyyətinə düşsə də, beynəlxalq təşkilatlar, hüquq müdafiəçiləri bir dəfə də olsun haqsızlığa dilə gətirmədilər, obyektiv olmadılar. Demokratiya və insan hüquqlarından dən vursalar da, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi notisində yüz minlərlə azərbaycanlının yaşamaq və mülikiyyət hüquqlarının pozulmasına laqeyd münasibət ortaya qoydular. Həm də erməni sevgisindən çıxış edərək Azərbaycana qarşı hər zaman riyakar mövqə tutdular, Ermənistanı təəssübkeşi kimi özünü göstərdilər.

Torpaqlarımızın işğaldan azad edilməsindən sonra təsdiqini tapan əsas həqiqətlərdən biri də budur ki, ATƏT-in artıq fə-



aliyyəti dayandırmış Minsk qrupunun həmsədri kimi Fransanın əsl niyyəti Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasıdır. Fransanın problemə baxışı heç ikili standartlar çərçivəsində də olmayıb. Parisin siyasi standartı yalnız Ermənistanın maraqlarının təmin olunması, Azərbaycan ərazilərində ikinci erməni dövlətinin yaradılmasıdır.

Azərbaycan həm də erməni təəssübkeşlərinə qalib gəldi

Bu gün də Azərbaycan Qərbin məkri ilə üz-üzədir. Vaxtilə Ermənistanın maraqlarını ikili standartlar prizmasından müdafiə edən Qərb siyasi mərkəzləri indi dəyişiblər. Belə ki, bu gün onlar açıq şəkildə Ermənistanı müdafiəyə qalxaraq, Azərbaycanla düşmənçilik edirlər. Bu gün həmin Qərb Azərbaycanı öz torpaqlarını işğaldan azad etməkdə, ərazilərində erməni separatizminə son qoymağa göndərirlər. Hansı ki bir vaxtlar Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bildirir və arxasında da riyakarcasına problemin güc yolu ilə həllinə qarşı olduğunu deyirdilər. Amma onların nə deməsinin, nə fikirləşməsinin əslilə olmayaraq, qüdrətli Azərbaycan torpaqlarını işğaldan azad etdi, ermənilərin 200 ilə yaxın davam etdirdikləri separatizmə son qoydu.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

İrəvan sülhlə bağlı imitasiya edir

Ermənistanı revansizmə həvələndirənlər bu ölkəni uçuruma sürükləyirlər

"Ermənistanın sülhlə bağlı mövqeyi imitasiyadır. Sülhdən danışmaq hələ sülh istəmək deyil. Sülhdən danışmaq sülhə, silahlanma siyasətinin davam etdirmək isə qəbul edilməzdir".



Bu sözləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib. Deputat bildirib ki, Azərbaycanın irəliləyən sülhə tərəfdaşlığını Ermənistanın sülhdən yayındığını bir daha sübut edir. Ermənistan rəsmiləri israrla müqavilənin imzalanacağı yer və vaxt barədə sorğu edir, amma anlaşıqlı ki, məkən və zamanı müəyyən etmək on sonuncu prosesdir. "Ona qədər isə Ermənistan konstitusiyası dəyişdirilməli, ATƏT-in Minsk qrupu ləğv edilməlidir. Yalnız bundan sonra sülh sazişinin imzalanması, iki ölkə arasında dövlətlərarası münasibətlərin qurulması yolunda hər hansı bir maneə olmayacaq. Biz sülh sazişinə köklənəndə, Ermənistan konstitusiyasında ziddiyyətli məqamlar var, onlar aradan qaldırılmalıdır. Azərbaycanın bu tələbi beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğundur", - deyir o əlavə edib.

Deputat xatırladı ki, sülh və əməkdaşlıq təklifi ilk dəfə Azərbaycan tərəfindən irəli sürülüb. Müharibə başa çatdıqdan dərhal sonra - 2021-ci ildə məhz düşmənçilik səhifəsini bağlamağı təklif etdik. 2022-ci ilin ilk aylarında sülh razılığının beş əsas bəndi Ermənistanla təqdim edilib. Təsədüfi deyil ki, sülh sazişinin ilk layihəsi də Azərbaycan tərəfindən yazılıb və Ermənistanla verilib. Təxminən iki il yarımından sonra, yəni bir ay əvvəl müzakirələr başa çatıb və mətnlə bağlı razılıq əldə olunub. Təbii ki, sazişin mətninin razılaşdırılması hələ onun imzalanması demək deyil. Ermənistan özü "sülh göyərçini" kimi təqdim etməyə çalışsa da, Fransa və Hindistanın verdiyi pulsuz silahlar, Yunanıstanın aldığı "S 300" raket kompleksləri, Sülh fondu vasitəsilə silah-sursat, hərbi texnikaların alınması onun müharibəyə hazırlaşmasından xəbər verir. Avropa İttifaqının Sülh fondunun Ermənistanı dəstəyi İrəvanı revansizmə həvələndirib.

N.Məmmədova qeyd edib ki, bir neçə gün əvvəl Antalya Diplomatik Forumunda xarici işlər nazirləri görüşündə keçirilən üçtərəfli görüş, eyni zamanda Tbilisidə nazir müavirləri görüşündə baş tutan təmaslar müsbət haldır: "Amma Ermənistanın praktik addımlar atmadığı, yalnız bəyanat və görüşlərlə iş bitmir. Azərbaycanın şərtləri mütləq yerinə yetirilməlidir. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, "top Ermənistan tərəfdədir".

Ə.QARDAŞXANOVA,
"Azərbaycan"

Dünya Fransaya layiq olduğu yeri göstərməlidir

Bu ölkə açıq-aydın beynəlxalq prinsipləri pozur, ədaləti tapdalayır

yünü təmin edənə cəzalandırmağa və təzyiqlə göstərməyə çalışsınlar. Amma yeridiyimiz müstəqil xarici siyasət, başda qaradaşımız Türkiyə olmaqla, birlikdə dost ölkələrin dəstəyi sayəsində Qərbin planları puç olub".

Bu gün də Fransa ənənəvi rolunu oynayıb. Öz maraqları naminə iki ölkə arasında sülh müqaviləsinin bağlanmasına mane olub. Ermənistanı silahlandırmaqdan çəkinmir. Dünyaya özünü "sülh göyərçini", "ədalət mücəssəməsi" kimi göstərməyə çalışsın, müharibə aparar ölkələr arasında "barışdırıcı" kimi göstərir. Ermənistanı, neokolonialist siyasətini yürütməyə çalışsın.

Makronun sağalmaz mərəzə tutulması, dünyaya "demokratiya" dərzi keçməkdə həvəsi yalnız xaricdə yox, ölkə daxilində də ciddi narazılıqlar yaratmaqdadır. Mətbuatın yazdığına görə, Fransanın "Milli Birlik" partiyasının parlament fraksiyasının lideri Marin Le Pen bildirib ki, "Qərb daim Rusiya və demokratiya dərzi keçməyə çalışsın və indi Moskva bu dərzi "bumeranq" kimi geri qaytarıb. Fransa dünyada öz rolunu oynamalıdır. Lakin ölkə o qədər gözündə tiri görməyən, özge gözündə tük axtarmamalıdır. Fransanın dünyanı başına gətirdiyi bəlaləri hamı görür və bilir. Ayağın asta bas...".

Bu arada Fransa prezidenti Emmanuel Makron "France 5" telekanalına açıqlamasında deyib: "Məqsədimiz iyun ayında Səudiyyə Ərəbistanı ilə bir konfrans həmsədrlik etməkdir və burada bir neçə ölkə tərəfindən qarşılıqlı tanınma üçün hərəkəti yekunlaşdırıla bilər".

Xatırladaq ki, 2024-cü ildə Makron artıq Fransanın Fələstinə tanınmağa hazır olduğunu bildirdi. Eyni zamanda o vurğulayıb ki, bu cür tanınma "uyğun zamanda" baş verməlidir.

Makronun bu açıqlamasına İsrailin baş naziri Benyamin Netanyahuun oğlu Yair Netanyahuun verdiyi cavab da olduqca maraqlıdır: "Yeni Kaledoniyanın müstəqilliyinə bəli! Fransız Polineziyasının müstəqilliyinə bəli! Korsika üçün müstəqillik! Bask ölkəsinin müstəqilliyinə bəli! Fransız Qvianasının müstəqilliyinə bəli! Qərbi Afrikada yeni fransız imperializmini dayandırmı!"

Yair Netanyahu "X" hesabında Fransanın liderinin ünvanına əlaqəli ifadələr işlətməkdən də çəkinməyib: "Cəhənmə get!".

Haqqı, ədaləti özündə yox, başqalarında axtaranların aqibəti heç də yaxşı olmur. Makronun apardığı siyasət dünyaya ədalət yox, fəlakət gətirdiyini bütün dünya müşahidə etməkdədir. Elə bu səbəbdəndir ki, Fransa bu gün ciddi sınaq qarşısındadır. Qeyd edək ki, BMT Baş Assambleyasının 24 avqust 2021-ci il tarixli qətnaməsi ilə yaradılmış Daimi Forumunun 4-cü sessiyasında qaldırılacaq və kolonializmin səbəb olduğu ədalətsizliyin aradan qaldırılması üçün tədbirlər görür. Beynəlxalq hüquq çərçivəsində dünyada kolonializmə qarşı mübarizə aparar, müstəmləkəçiliyin iyrcə fəsadlarını beynəlxalq müstəvilərdə ifşa edən Bakı Təşəbbüsü Qrupu (BTQ) ilə Daimi Forum arasında qurulmuş əməkdaşlıq notisiində Fransa və Niderlandın müstəmləkəçiliyi altında olan Qvadelup, Martinik, Kanaki (Yeni Kaledoniya), Sint Maarten, Reunyon, Bonayre, Aruba, Maohi Nui (Fransız Polineziyası), Fransız Qvianası nümayəndələrinin tədbirdə iştirakı təmin edilib.

Tədbirdə çıxış edən BTQ-nin icraçı direktoru Abbas Abbasov rəhbərlik etdiyi təşkilatın dekolonizasiya istiqamətində gördüyü işlər haqqında ətraflı məlumat verərək, Fransa və Niderlandın əsarətində olan ərazilərin bu gün də kolonial idarəetmədən əziyyət çəkdiyini təəssüflə xatırladı.

BTQ-nin xətti ilə forumda iştirak edən Qvadelup, Sint Maarten, Reunyon, Martinik, Fransız Qvianasından olan nümayəndələr də çıxışlarında Fransa və Niderlandın kolonial siyasətini qınayıb, ölkələrinin tezliklə müstəqil olması üçün səylərinin birləşdirilməsinin vacibliyini vurğulayıblar.

Bu arada 132 il davam edən işğal dövründə 1,5 milyondan artıq Əlcəzairli qətlə yetirən Fransa ilə Əlcəzair arasında münasibətlər daha da gərginləşib. Əlcəzair Fransaya səfirliyinin 12 əməkdaşına 48 saat ərzində ölkəni tərk etmələrini əmr edib. Fransanın xarici işlər naziri bazar ertəsi Fransanın "Le Figaro" gündəlik nəşrinə faktı təsdiqləyib. Bu qərarın Fransanın ərazisində cinayətlərdə şübhəli bilinən üç Əlcəzair vətəndaşının həbsinə cavab olduğunu vurğulayan Fransanın xarici işlər naziri Jan-Noel Baro həmin şəxslərin aprelin 11-də saxlanıldığını qeyd edib.

Əlcəzair bildirib ki, suverenliyinə qarşı istənilən müdaxiləyə sətir şəkildə reaksiya verəcək. Bu ölkənin Xarici İşlər Nazirliyi Fransanın xarici ticarət naziri Jan-Noel Baronun Əlcəzairin 12 Fransız konsulluq əməkdaşına 48 saat ərzində ölkəni tərk etmələrini əmr etməsi "ədalətsiz" adlandırmasına cavab olaraq öz növbəsində bildirdi ki, bu qərar Fransada Əlcəzair konsulluğunun əməkdaşının nümayişkarına şəkildə həbsinə cavab olaraq qəbul olunub. Fransanın bu hərəkəti diplomatik normaları və praktikamı açıq-aşkar pozmaqdadır.

Əlcəzair Xarici İşlər Nazirliyi həmçinin Fransa daxili işlər naziri Bryuno Retayonu sətir tənqid edib. Bildirilib ki, o, yalnız şəxsi maraqları üçün "çirklil işlərə" məşğuldu, siyasi anlayışdan məhrumdur və Əlcəzair-Fransa münasibətlərinə görə məsuliyyət daşıyır.

Əlcəzair tərəfi vurğulayıb ki, həbs olunan konsulluq əməkdaşı diplomatik toxunulmazlığa malikdir. Lakin Fransa hakimiyyəti ona "oğru kimi və alqaldıcı şəkildə" yanaşsın. Nazirlik diqqətə çatdırıb ki, bu hadisə Fransa və Əlcəzair prezidentlərinin telefon danışığında və Fransa xarici işlər nazirinin Əlcəzair səfirindən sonra münasibətlərin sabitləşməyə başladığı bir vaxtda baş verib. Əlcəzair Xarici İşlər Nazirliyi vurğulayıb ki, Fransa daxili işlər nazirinin Əlcəzairin suverenliyini pozan istənilən gələcək addımı qarşılıqlı prinsip əsasında "qəti və adekvat" cavabla qarşılanacaq.

Xatırladaq ki, 11 aprel tarixində Fransada müxalifətçi Amir Buxorsun ("Amir DZ" kimi tanınır) guya oğurlanması ilə əlaqədar olaraq üç Əlcəzairli və Əlcəzair Fransanın konsulluğunun 12 əməkdaşının 48 saat ərzində ölkəni tərk etməsini tələb edib.

Əlcəzair bu addımı ilə Fransaya yerini göstərdi. Neçə deyirlər, "döymə taxta qapımı, döyərəm demir qapını". Amma dünya birliyi də Fransanı öz yerinə otuzdurmalıdır.

Elşən QƏNİYEV,
"Azərbaycan"

REGIONLAR

Könüllərə gül əkmək istəyi

Beyləqanda şəhid ailələri və qazilərə xüsusi münasibət var

Beyləqanın güclü iqtisadi potensialına, yetərli əmək ehtiyatlarına malik rayonlar sırasında özünəməxsus yeri var. Bu bölgənin insanları səmimi, qayğıkeç və son dərəcə qonaqpərvərdir. Qırılmaz tellərlə bağlandıqları torpağı canlarından artıq sevir, göz bəbəyi kimi qoruyurlar.



Sevdikləri, qoruduqları torpağı min bir hovusla öskib-becərməkdən, ölkənin ərzaq bolluğuna sanballı töhfələr verməkdən xüsusi zövq alırlar. Beyləqan kəndlisinin halal zəhməti ilə hasilə gələn kənd təsərrüfatı məhsulları sifərinin bərəkətinə əhəmiyyətli dərəcədə təsir göstərir.

Fəsilərin nazlı qızı baharın gəlişi ilə oyanan təbiət, isinə torpaq üzə güllər. Mil düzündən bu büsatlı günlərdə təsərrüfatlarda yaz-tarla işləri başdan asır. Bu günlər ikinci harada artarsan, çöldə iş başında taparsan. İndi çiyid səpininin qızgın vaxtıdır. Taxıl zəmilərinin yaz becərməsinə də unutmaq olmaz. Üstəlik, ipəkqurdu toxumlarının

becərilməsinə start verilmişdir. Heyvandarlar isə sürüləri yaylaqlara, erməni işğalından azad edilmiş cənnətməkan Laçın və Kəlbəcər dağlarına köçürməyə hazırlaşır.

Beləcə, Beyləqanın təsərrüfatı həyatı öz abəngdar ritmi ilə davam edir. Əlbəttə, bütün bunlar yaxşıdır. Xüsusən də rayonda əməkçiliklə yanaşı hər kəsin ailəsinin xoş güzəranını təmin etməsi üçün əlverişli şərait yaradılsa, dövlət qayğısının hər kəsə çatması təmin edilərsə...

Bu gün Beyləqanda daha çox diqqət çəkən isə sağlam mənəvi mühitin formalaşması, vətəndaş məmnunluğunun təmin edilməsidir. Beyləqanın igid, vətən sevdalı oğulları

rı 1800-cü ilin Birinci Qarabağ müharibəsində, istərsə də 44 günlük müqəddəs savaşa gerçək qəhrəmanlıq nümunələri göstərmişlər. Hərəsi bir evin çıxacağı olan 355 gənc

dövlətimiz üçün gözəl insanlar yetişdirmişlər. O insanların ömrü uzun olmadı, amma onlar əbədiyyətə qovuşdu və onlar öz adlarını Azərbaycan xalqının şanlı tarixinə əbədi yazdırdı".

Beyləqan Rayon İcra Hakimiyyəti Mühəribə iştirakçıları və şəhid ailələri ilə işin təşkilatçıları arasında müdiri, I və II Qarabağ müharibələri veteranı, ehtiyatda olan mayor Heybət Əliyevlə söhbətdən öyrəndik ki, 355 şəhid ailəsinin, 289 qazinin və 3204 Qarabağ müharibəsi veteranının qayğıları RİH-in fəaliyyətində mühüm istiqamət elan olunub. Rayonda olarkən biz də şəhid ailələri ilə, qazilərlə görüşüb həmsöhbət olduq. Doğrusu, aldığımız təəssürat məmnunluq doğurdu.

Rayon icra hakimiyyətinin başçısı Əziz Əzizovun fikirləri isə daha maraqlı idi: "Prezident İlham Əliyevin tapşırığı və tövsiyələrini fəaliyyət programı kimi qəbul edirik. Əhalinin sözügedən imtiyazlı təbəqəsi onlara xüsusi qayğı və diqqət göstərilməsinə canları, qanları bahasına haqq etmişlər. Bizim üzərimizə düşən vəzifə isə dövlətin bu münasibətini ünvanına çatdırmaqdır, həm də doğmaları hissi ilə, canıyananlıqla. Şəhid anasına necə təsəlli verəson ki, o razi qala, dövlətdən kəsib-inceyənə. Onların kiçik bir problemlərini həll edəndə on dəfə təşəkkür, minnətdarlıq edirlər. Dövlət-vətəndaş münasibətlərini məmnunluq məcrasına aparın yol səmi-

miyyətdən keçir. Millətimiz yüksək mənəvi-əxlaqi dəyərlərə malikdir. Bu, min illər boyu formalaşmış insanı keyfiyyətdir. Biz onu hər vasitə ilə qoruyub yaşatmalıyıq. Sevincimizi də, kədərimizi də bölüşməyi, paylaşmağı bacarmalıyıq. Dəfələrlə görmüşük ki, Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəhid anasını necə məhəbbətlə, necə doğmalarıyla bağlarına basır. Daha burada sözü, təsəlli-yə yer qalmır axı. Belə səmimi görüşlər bizim üçün bir örnəkdi, canlı nümunədi. Ondan necə bəhrələnməyəsən?"

Əziz müəllimin səmimi notlarına köklənən söhbətdən məlum oldu ki, şəhid ailələri, qazilərə, müharibə veteranlarına qayğı və diqqət rayon icra hakimiyyətinin gündəlik fəaliyyətində əsas istiqamətdir. RİH başçısı rayon fəalları ilə birlikdə demək olar hər gün bir şəhidin anım gününə qatılır, bir dəyişmiş məzarına tər qızıl güllər qoyur, bir şəhid övladının toyunda qol qaldırır oynayı, şəhid adı daşıyan bir küçəyə asfalt örtük saldırır, şəhid bulacağına su çəkdirir.

Beyləqandan xoş təəssüratlarla ayrıldıq. Əziz müəllimin bir fikri isə yaddaşımıza qala həkk oldu: "Gül-çiçək göz oxşayır, gözəl rahiyyə yaradır. Amma onu torpaqdan övvəl könlüllərə əkməyi bacarmalıyıq".

Ləzim QULİYEV,
"Azərbaycan"

"Azad olunmuş ərazilərdəki dəyişikliklər, sadəcə, inşaat fəaliyyəti deyil, bu, ədalətin, tarixin və mədəniyyətin bərpasıdır"



"Tarixi qələbədən dərhal sonra dövlətimiz tərəfindən genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlandı. Bu gün dövlətimizin bütün mümkün imkanları və resursları bu ərazilərin bərpasına yönəldilib. Azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri dövlət başçısının birbaşa nəzarəti altında yüksək templərlə davam etdirilir".

Bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Xankəndiyə səfəri çərçivəsində Qarabağ Universitetində keçirilən tədbirdə bildirdi. O qeyd edib ki, əhalinin geri dönüşü üçün sosial infrastruktur - məktəblər, tibb müəssisələri, ictimai xidmət binaları və yaşayış sahələri tikilib və istifadəyə verilir. 2024-cü ildən etibarən şagirdlərimiz öz doğma şəhər və kəndlərində müasir standartlara cavab verən məktəblərdə təhsil alırlar.

Xankəndi şəhərində Qarabağ Universitetinin təsis olunması və fəaliyyətə başlaması bu bölgədə elmi, təhsil və intellektual mühitin dirçəlməsində mühüm rol oynayacağını söyləyən E.Yusubov deyib: "Bu gün burada müşahidə etdiyiniz dəyişikliklər, sadəcə, inşaat fəaliyyəti deyil, - bu, ədalətin, tarixin və mədəniyyətin bərpasıdır".

Məlumatı AZƏRTAC yayıb.

15 müəssisədən 489 vakant iş yeri

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyi tərəfindən Biləsuvar rayonunda növbəti "Əmək yarmarkası" keçirilib.

Yarmarkada işsiz və işaxtaran şəxslərə 15 müəssisə tərəfindən 489 vakant iş yeri təqdim edilib. Təklif olunan vakansiya iqtisadi fəaliyyət növlərinə görə, rayonun əmək bazarının tələbatına uyğun olaraq əsasən kənd təsərrüfatı, emal, xidmət və istehsal sahələrini əhatə edib.

Əmək yarmarkasının açılış mərasimində rayon icra hakimiyyəti başçısının müavini V.Yunusov və Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialının



müdir müavini V.Əhmədov çıxış edərək yarmarkanın keçirilməsində əsas məqsədin rayonda işsiz və işaxtaranların əmək bazarına çıxışının dəstəklənməsi və onların məşğulluğunun təmin edilməsinə dövlət dəstəyinin göstərilməsi olduğunu bildirdilər.

Masallı "müxtəlifliyə qucaq" açdı

Masallı Dövlət Rəsm Qaleresiyasında Mədəniyyət Nazirliyinin dəstəyi ilə "Müxtəlifliyə qucaq açmaq" adlı səyyar rəsm və foto sərgisi təşkil edilmişdir.

təlif xalqların dilində yazılmış və onların folklorunu, tarixini əks etdirən kitab sərgisi ilə tanışlıqla başlayıb.



"Konstitusiyaya və Suverenliyə İli" çərçivəsində keçirilən "EV: Embracing Variety - Müxtəlifliyə qucaq açmaq" səyyar sərgisinin məqsədi Azərbaycanın etnik müxtəlifliyi və multikulturalizm dəyərlərinə sadıqlığı nümayiş etdirmək, müxtəlif etnik qruplar arasında dialoqu təşviq etmək və cəmiyyətdə tolerantlığı gücləndirmək olub.

Rayon icra hakimiyyətinin başçısı Araz Əhmədov, mədəniyyət nazirinin müavini Murad Hüseynov, mədəniyyət və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbir Ümummilli Lider Heydər Əliyev abidəsini ziyarətə və Heydər Əliyev parkında Azərbaycanın mədəni müxtəlifliyini əks etdirən, müxtəlif xalqların folklorunu nümayiş olunan konsert proqramı nümayiş olub.

Açılış mərasimində əsaslı xalqların folklor kollektivlərinin ifasında konsert proqramı nümayiş olub. Sonra Azərbaycan Dövlət Rəsm Qaleresiyasının fondakı Azərbaycanın tanınmış sənətkarlarının rəngarəng və qrafika əsərləri, həmçinin Azərbaycan Fotoqrafiya Birliyinin kolleksiyasına aid fotoğraflar nümayiş olunduğu sərginin ekspozisiyasına baxış keçirilib.

Sərgidə "Əks səda" installyasiyası da nümayiş edilib. Güzgülərdən ibarət olan bu installyasiyada neon boyalar ilə müxtəlif xalqların dillərində yazılar yazılıb. Güzgü izləyicinin özünün multikultural Azərbaycanın bir hissəsi olduğunu, şəffaf dəirə mədəni müxtəlifliyin açıq və sərhədsizliyini, ultrabənövşəyi boya ilə yazılmış yazılar isə müxtəlif dillərin və mədəniyyətlərin görünməz, lakin real və möhkəm bağları ilə bir yerdə cəmlənməsini göstərir.

Sərgi çərçivəsində Xalq artisti Murad Hüseynovun rəhbərliyi ilə Masallı şəhər İncəsənət Məktəbində ustad dərsləri də keçirilib.

Şirvanda "Dini radikalizmə qarşı konstitusional hüquqi mexanizmlər" müzakirə mövzusu olub

Şirvanda Şəhər icra hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan-Salyan Regional Bölməsinin və Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatlığı ilə "Dini radikalizmə qarşı konstitusional hüquqi mexanizmlər" mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Çıxışlarda mövzunun əhəmiyyətindən bəhs edilərək dini radikalizmin törətdiyi fəsadlar geniş izah olunub, ölkəmizdə dini radikalizmə qarşı mübarizənin hüquqi, ideoloji və iqtisadi istiqamətlərdə aparıldığı diqqətə çatdırılıb. Eyni zamanda Azərbaycanda müxtəlif dinlərə etiqad edən insanların mehriban və qarşılıqlı hörmət şəraitində yaşadığını, respublikamızın tolerantlığı və multikulturalizm nümunəsinə çevrildiyi qeyd olunub.

Tədbirdə dini amillərdən yararlanaraq radikallığa hədd göstərən qüvvələrə qarşı mübarizədə hamının, xüsusən gənc nəslin sayılıq göstərməsinin zəruriliyi vurğulanıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Seyran CAVADOV,
"Azərbaycan"

Gəncədə bəstəkar Qəmbər Hüseynlinin xatirəsi anılıb

Gəncədə şəhər icra hakimiyyətinin dəstəyi, Gəncə-Daşkəsən Regional Mədəniyyət və Təhsil İdarələrinin birgə təşkilatlığı ilə bəstəkar Qəmbər Hüseynlinin doğum gününə həsr olunmuş tədbir keçirilib.



Bəstəkarın ailə üzvləri və şəhər ziyallılarının iştirak etdikləri tədbir bəstəkarın məzarüstü abidəsini ziyarətə başlayıb. Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında davam edən tədbirdə dahi bəstəkarın həyat və yaradıcılığında danışılıb. Bildirilib ki, 1916-cı il aprelin 16-da Gəncədə dərzi Məşədli Muxtarın ailəsində anadan olan bəstəkarın "Cüvələrin" mahnısı dünyanın 148 xalqının dilində səslənib.

Sənətçilərinin yekdil rəyinə görə, indiyə qədər "Cüvələrim" kimi öz müəllifini bütün dünyada tanıtdıran ikinci mahnı olmayıb. Rəsmi hissədən sonra Gəncə şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbinin gənc müəllimlərindən ibarət "Zirvə" ansamblı və xor kollektivinin təqdimatında Qəmbər Hüseynlinin ölməz əsərləri ifa edilib. Gəncə şəhər 13 saylı uşaq bağçasının "Cüvələrim" rəqs qrupunun çıxışı isə tamaşaçılar tərəfindən xüsusi maraqla qarşılanıb.

S.YUNISOĞLU,
"Azərbaycan"

Şimal-qərb rayonlarında 90,5 hektar sahədə bütün əkilib

Bu il mövsümündə "Azərtütün" ASC tərəfindən respublikamızın şimal-qərb bölgəsinə daxil olan Balakən, Zaqaatala, Qax, Şəki və Oğuz rayonlarında 849,2 hektar sahədə "Virçiniya botaniki" növü bütün əkilməsi nəzərdə tutulur. Təsərrüfatlarda artıq bütün əkinə start verilib. Mövsümün ilk günlərində rayonlarda 90,5 hektar sahədə bütün əkilib.

Bölgə üzrə ilk olaraq Balakən rayonunda istixana şəraitində yetişdirilmiş bütün şitillərinin sahələrə köçürülməsinə başlanılıb. Səhmdar cəmiyyətdən AZƏRTAC-a bildirilib ki, balakənli fermerlər mövsümün ilk günlərində 37,5 hektar sahədə bütün şitilləri köçürüblər. Bundan əlavə, şirkətin özü tərəfindən də indiyədək Zaqaatala və Şəki rayonlarının ərazilərində 53 hektar sahədə bütün əkilib və bu iş davam edir.

Tütün istehsalı ilə əlaqədar cari ildə ASC tərəfindən şimal-qərb rayonlarında 50 fermerlə müqavilə bağlanılıb. Fermerlərlə bağlanmış müqavilələr üzrə bütün əkiləcək sahə 422,6 hektardır.

Təzə ad düşərlidir

Göygöllülər üçün il-ildən uğurlu gəlir

Regional inkişaf proqramlarında nəzərdə tutulmuş vəzifələrin icrası, habelə bu istiqamətdə həyata keçirilən digər tədbirlər hesabına bölgələrdə qeyri-neft sektorunun davamlı inkişafı, sosial infrastruktur təminatının yüksəldilməsi, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, yeni müəssisələrin, iş yerlərinin açılması və nəticədə yoxsulluğun səviyyəsinin azaldılması təmin olunmuşdur.

Bu baxımdan Göygöl rayonu da istisna deyil. Təkcə keçən il rayon üzrə ümumi məhsul buraxılışı 5,9, o sıradan sənaye məhsulunun həcmi 2,8, kənd təsərrüfatında ümumi məhsul istehsalı 2 dəfə artmışdır.

Rayonda taxılçılığın inkişafına xüsusi münasibət var. Son mövsüm sahələrdən 12328 ton taxıl götürülmüşdür. Hər hektardan məhsuldarlıq əvvəlki ilə nisbətən 12 sentner çox olmuşdur. Digər kənd təsərrüfatı məhsullarının istehsalında da yüksək göstəricilər qazanılmışdır. Sahələrdən 2615 ton kartof, 30066,7 ton tərəvəz, 2766,1 ton meyvə toplanmışdır.

Heyvandarlıq məhsullarının istehsalına gəldikdə cari ilin əvvəlinə olan məlumata görə, rayon üzrə 20,4 min baş qaramal, 118,9 min baş davar qeydə alınmışdır. Ötən il öt istehsalı 3287,4, süd istehsalı 24879 tona çatmışdır. Heyvanların cins tərkibinin yaxşılaşdırılması üçün də tədbirlər görülür. İl ərzində 1673 baş qaramal süni yolla mayalanmış və onlardan 829 baş bala alınmışdır ki, bu da əvvəlki ilə müqayisədə 129 baş çoxdur. Mövcud mal-qaranın sağlamlığının qorunması, əhalinin sağlamlıq və keyfiyyətli heyvandarlıq məhsulları ilə təmin olunması üçün digər tədbirlər də unudulmamışdır.

Rayonda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər məhsul istehsalı əvvəlki ilə nisbətən 3,4 faiz artırmağa



nail olmuşlar. Sənaye məhsullarının həcmində qeyri-dövlət mükiyyətinin xüsusi çəkisi 69,3 faiz təşkil etmişdir.

Keçən ilin sentyabr ayında rayonun Keşki kəndi ərazisində respublikamızda ilk dəfə olaraq moruq festivalı keçirilmişdir. Festivalda iştirak edən fermerlər istehsal etdikləri moruq məhsullarını yerli və xarici qonaqlara təqdim etmişlər. Tədbirdə həmçinin iştirakçılara moruq istehsalı ilə daha yaxından tanış olmaq imkanı yaradılmışdır. Onlar təqdim edilən moruq sortlarından dadmış və böyüklərindən alınıb. Festivala gələn ziyarətçilər 100-ə yaxın fermer və sənətkarın istehsal etdiyi məhsulları və xalq təbii qonaqları nümunələri ilə də tanış olmuşlar.

Göygöl rayonu turizm imkanlarına da malikdir. Təkcə keçən il rayona 113 mindən çox turist gəlmişdir ki, bu da əvvəlki ilə müqayisədə 29 min nəfər çoxdur. Söz yox ki, cari ildə onların sayının daha da artacağı gözlənilir. Odu ki, rayonda turizm mövzusunda hazırlıq işləri sürətlə gedir.

Sabir ƏLİYEV,
"Azərbaycan"



Vətən deyəndə...

● Tarix yazan oğullar

"İsgəndər qalası"nda əbədiləşmiş qəhrəmanlıq zirvəsi

Xalq, milləti və torpağı uğrunda vuruşmuş, bu yolda qəhrəmanlıq göstərmiş oğullar heç vaxt unudulmur, həmişə böyük hörmətlə yad edilir, ehtiramla xatırlanır. Bütün gələcək nəsillər onların qəhrəmanlığı ilə fəxr edib öyünür, bu cəsur oğulları özlərinə örnək bilirər, qəhrəmanlıqda, igidlikdə onlara oxşamağa çalışırlar.

Birinci Qarabağ müharibəsində yurdumuzun azadlığı uğrunda gedən döyüşlərdə erməni qəsbkarlarına qarşı cəsarət və hünərlə vuruşmuş oğullarımızdan biri də Azərbaycanın Milli Qəhrəmanı baş leytenant İsgəndər Aznaurovdur. İsgəndər Azərbaycan dünyaya göz açmamışdı. Amma ürəyi, qəlbə bu torpaqla döyünürdü. Dili bir, ruhu bir Azərbaycanı özünə doğma Vətən bilirdi. Buna görə də bütün varlığı və cəsarəti ilə onun müdafiəsinə qalxmışdı.

1995-ci ildə Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüş İsgəndər Söhrab oğlu Aznaurov milliyətə ahıska türklərdən idi. İsti yay günlərinin birində - 16 avqust 1956-cı ildə Özbəkistanın Buxara vilayətinin Qala-Asiya kəndində anadan olmuşdu. Uzun illər doğulduğu doğma yurtda, el-obasında yaşamışdı. 1973-cü ildə orta təhsilini başa vurmuş, 1978-ci ildə ali təhsil almaq arzusu ilə Daşkənd İrriqasiya və Meliorasiya İnstitutuna qəbul olmuşdu.

Ürəyi arzu və istəklərlə dolu olan İsgəndər 1983-cü ildə ali təhsilini başa vurduqdan sonra ordu sıralarına yollanmışdı. Qismətinə Ukraynanın Çerkesk şəhərindəki hərbi hissədə xidmət düşmüşdü. Əsgəri borcunu yerinə yetirdikdən sonra bir müddət Daşkənd vilayətinin Axaqaran rayonunda çalışmışdı. 1989-cü ildə bu bölgədə milli münafiq zəminində baş verən qanlı hadisələr nəticəsində ata-baba yurdunu tərk etməli olmuşdu.

Çətin günlərdə Azərbaycanı özünə Vətən bildi

Fərqənədə baş verən qanlı olaylardan sonra İsgəndər də yüz minlərlə ahıska türki kimi isti ocaqlarını tərk etməyə məcbur olmuşdu. 1990-cı ildə üç qızı ilə birlikdə Azərbaycana üz tutmuş, Şəmki rayonunun Kür qəsəbəsində məskun



laşmışdı. Elə ilk günlərdən kənd sakinləri doğma ocaqlarından didərgin düşmüş və insanlara diqqət və qayğı ilə yanaşmışlar. Onlara hərtərəfli kömək göstərmişlər. Ona görə də İsgəndərin ailəsi Azərbaycanda özlərini doğma ocaqlarındakı kimi hiss etməyə başlamışlar.

Bu həmin illər idi ki, Qarabağda atəş səsləri eşidildi. Artıq ermənilər Şəmkiyə qonşu olan Gədəbəy rayonunun kəndlərinə hücum edir, bu istiqamətdə də ərazilərimizi ələ keçirməyə çalışırdılar. Getdikcə daşnaqların əlləri daha geniş ərazilərə uzanırdı.

Torpağına ayaq qoyduğu ilk gündən, ilk andan Azərbaycanı özünə doğma Vətən bilən İsgəndər də həmin günlərdə yurd qeyrəti çəkən oğullardan geri qalmadı. 1992-ci ilin mart ayında könüllü olaraq sıraları qəhrəman oğulların döyüşdüüy Azərbaycan Ordusunda xidmət etməyə başladı. İsgəndər keçmiş itifaq ordusunda artilləriyaçı olmuşdu. Bu sahəni yaxşı bildirdi, ixtisası dərindən öyrəndiyindən çox bacarıqlı və peşəkardı idi. Bütün bunları nəzərə alan komandanlıq onu "N" hərbi hissəsində artilləriya üzrə komandir müavini təyin etdi. Çox keçmədi ki, İsgəndər toplusluq məharəti, əməliyyatları zamanı göstərdiyi təşkilatçılıq bacarığı ilə döyüşçü yoldaşlarının sevilməsinə cəvriildi, igidliyi və şücaəti ilə tanındı. Artıq artilləriya sahəsindəki yüksək məharəti, bacarığını görən zabıt yoldaşları, döyüşçüləri onu öz adı ilə deyil, "topçu İsgəndər" -

deyər çağırırdılar. Özünün də bu addan xoşu gəlirdi.

Onun Gədəbəy rayonu uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlıqlar, igidliklər bu gün də dillər əzbəridir. Baş leytenantın rəhbərliyi altında açılan dəqiq artilləriya atəşləri nəticəsində bir gündə düşmənin 4 topu sıradan çıxarılımış, onlarla erməni işğalçısı məhv edilmiş, bir neçə silahsursat anbarı yerlə yeksan olunmuşdu. İsgəndərin bacarığında, peşəkərliyində, qəhrəmanlığında ermənilər də xəbərdar idilər. Buna görə də onun dəqiq atəş zərbələrinin qorxurdular. Bu da əbəz deyil-

aprelin 18-də Gədəbəy rayonunun Örükdaş adlanan ərazisində oldu. İsgəndər düşmənin 13 texnikasına qarşı cəsarətlə vuruşurdu. Sərəncamında olan bütün qurğulara və avadanlıqlara bacarıqla istifadə edirdi. Səhətində problemlər yaranmasına baxmayaraq, müalicə almaqdan imtina edən topçu arxa cəbhədəki mövqeyini tərk etmədi, minalanmış geniş ərazini mahaşələrlə keçib ön cəbhəyə - döyüşlərin ön qızgın hissəsinə yollandı. Təəssüflərlə olsa da, gərgin döyüşlər zamanı Aznaurovun topu düşməni hədəfə tuş gəldi. Qısa müddət ərzində igidliyi, qorx-

lərbə xatırlayaraq deyir ki, belə bir xalq, belə bir millət, belə bir Vətən uğrunda biz üç bacı da canımızdan keçməyə hazırıq: "Kim çətin zamanlarda ona qucaq açmış bir məmleketdən düşmənlərin qarşı vuruşmaz ki? Kim bu Vətənin, bu torpağın uğrunda canından keçməz ki? Atamız haqq yolunda, ədalət yolunda şəhid oldu. Biz fəxr edirik ki, atam Bakıda Şəhidlər xiyabanında uyuyur. Bu torpaqlara, bu yerlərinə onun qanı həpüb. Bu torpaq bizim də Vətənimizdir! Onu qorumaq bizim də müqəddəs vəzifəmizdir".

Azadlığımız və müstəqilliyimiz uğrunda canından keçmiş şəhidlər zəfərimizin baş qəhrəmanıdır



di. İgidliyi, qəhrəmanlığı dillərdə dastan olan İsgəndər Aznaurov təkcə 1993-cü ilin yaz aylarında dəqiq artilləriya zərbələri ilə düşmənin bir neçə postunun altını üstünə çevirmişdi. Başkəndin erməni işğalçılarından təmizlənməsində böyük igidlik və şücaət göstərən topçu İsgəndər bir çox əməliyyatlarda düşmənin xeyli texnikası və canlı qüvvəsinə məhv etmişdi.

Öz ağırlarını unudaraq Vətənin yaralarına məlhəm qoymaq istədi

Qəhrəmanın erməni işğalçıları ilə son döyüşü 1993-cü il

mazlığı ilə ad çıxaran İsgəndər şəhid oldu. Bakıdakı Şəhidlər xiyabanında dəfn edilən İsgəndər Aznaurov Prezidentin 15 yanvar 1995-ci il tarixli sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü.

Qəhrəmanın anım mərasimlərində iştirak edən Gülcənin Aznaurova həyat yoldaşının xatirəsinin əziz tutulduğuna, adının əbədiləşdirildiyinə, ailəsinə həmişə diqqət və qayğı göstərildiyinə görə həm Azərbaycan Prezidentinə, həm də Azərbaycan xalqına dərin minnətdarlığını ifadə edir. Övladlarını İsgəndərin adına layiq böyütdüyünü bildirdi.

Qəhrəmanın qızı Zuina Aznaurova atasını kövrək hiss-

Dövlətimiz tərəfindən şəhid İsgəndər Aznaurovun xidmətləri yüksək qiymətləndirilib. Hazırda Şəmkiyə Kür qəsəbəsində orta məktəb onun adını daşıyır. Təhsil ocağının qarşısında qəhrəmanın büstü qoyulub. Bakıdakı "İstiqlal" Muzeyində İ.Aznaurovun həyatını, keçdiyi döyüş yollarını əks etdirən fotostendlər qurulub, şəxsi əşyaları toplanıb, xidmət etdiyi hərbi hissədə xatirəsinə abidə ucaldılıb. Gədəbəy Şimx kəndində isə Məmmor yüksəkliyi onun şərəfinə "İsgəndər qalası" adlandırılıb.

Çox qürurvericidir ki, 44 günlük Vətən müharibəsində ordumuzun cəsur zabıt və əsgərləri "topçu İsgəndər" kimi qəhrəman oğullarımızın yarımçıq qalmış döyüş yollarını şəərəflə davam etdirdilər. Onlar İkinci Qarabağ müharibəsində Vətən uğrunda qəhrəmancasına vuruşaraq torpaqlarımızı erməni işğalçılarından azad etdilər. Vətənin azadlığı və müstəqilliyi uğrunda canını qurban edən hər bir zabıt, hər bir əsgər Zəfərimizin baş qəhrəmanıdır.

Vahid MƏHƏRRƏMOV, "Azərbaycan"

Azərbaycan və Serbiyanın Hərbi Hava qüvvələrinin komandanları görüşüb



Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Namiq İslamzadə ölkəmizdə səfərdə olan Serbiya Respublikası HHQ və Hava Hücumundan Müdafiə komandanı general-mayor Brane Krnyayçiçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, HHQ-nin Mərkəzi Komanda Məntəqəsində keçirilən görüşdə general-leytenant N.İslamzadə onları ölkəmizdə görməkdən məmnunluğunu ifadə

etdi.

Tərəflər hər iki ölkənin HHQ-si ilə bağlı görülən işlərin cari vəziyyətini təhlil edib, perspektivdə duran məsələlər ətrafında geniş müzakirələr aparıblar.

Görüş başa çatdıqdan sonra Serbiyadan olan nümayəndə heyətinə müasir standartlara uyğun qurulmuş, modern idarəetmə sistemləri ilə təchiz olunmuş komanda məntəqəsinin fəaliyyət istiqaməti və qarşıda duran məqsədləri barədə ətraflı məlumat verilib.

Sonda qonaqları maraqlandıran suallar cavablandırılıb.

● Zəfər zirvəsini fəth edənər

"Yaralansaq da, döyüş meydanını tərk etmədik"

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən müharibəsində canını vətənə fəda edən şəhidlərimizin ailə üzvlərinin, bu haqq savaşında yaralanan sağlamlıqlarımız itirən qəhrəman oğullarımızın sosial təminatı, eləcə də məşğulluq məsələlərinin həlli istiqamətində xüsusi proqram həyata keçirir.

Görülən işlərin mənzərəsini yaratmaq üçün birçə faktı qeyd etmək kifayətdir: bu kateqoriyalardan olan 26,2 min şəxsin məşğulluğuna dəstək göstərilib. Nazirlik sistemində şəhidlərin ailə üzvlərinin, qazilərin işlə təmin olunmasına xüsusi diqqət göstərilir.

Həmsöhbətimiz Elvin Ruslan oğlu Vəliyev də hər tariximizin şanlı səhifəsini qanı ilə yazan qəhrəman oğullarımızdandır. Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində çalışan Elvin Vəliyev 1986-cı ildə Qərbi Azərbaycanda, Karvansaray rayonunda dünyaya göz açıb. Elvin deyir ki, doğma yurd-yuvalarından didərgin düşəndə cəmi iki yaş olub: "Uşaqlığım Birinci Qarabağ müharibəsi dövrünə təsadüf edib. Erməni quldurlarının yurdumuza təcavüzü, törətdiyi vəhşiliklər, soyqırımlar və xüsusilə də əmilərimizin şəhid olması hələ uşaqlıqmdan içimdə bir qəzəb hissi yaratmışdı. Böyüyəndə hərbiçilərim, Vətəne xidmət etməyimi, bu yolla övladlığ borcunu yerinə yetirəcəyim barədə düşündümdü".

2004-cü ildə hərbi xidmətə yola düşən Elvin Vəliyev komandanlığa xüsusi təyinatlı qüvvələrdə xidmət etmək arzusunı bildirir. Komandanlıq Elvino "fox" demir. Gənc əsgər kursu uğurla başa vurdudan sonra Xüsusi Təyinatlı Qüvvələr mənsubuna kimi xidmətə davam edir.

44 günlük Vətən müharibəsi başlayanda ön cəbhədə iştirak edən Elvin Vəliyev Cəbrayılın Şuşaya qədər şəərəfli döyüş yolu keçib. Cəbrayıl, Füzuli, Xocavənd, Şuşa istiqamətində aparılan hərbi əməliyyatlarda əsl qəhrəmanlıq göstərib.

Elnur deyir ki, heç vaxt unudulmayan, hafizməzə əbədi həkk olunan o günləri xatırlayanda yenidən həmin ağrıyı, acını yaşayıram. Döyüş yoldaşlarımızı itirdiyim səhnələr gözlərim önünə gəlir. Qısa hissi ilə hər addımda düşməni vurdurduğumuz zərbələr, torpaqlarımızı daha tez azad etmək üçün əzmlə irəlilədi-



yimiz anlar kino lenti kimi gözələrin önündən keçir. Qırmızı Bazar istiqamətində döyüşlərdə düşmənin minaatanı atdığı mərmidin ağır yaralansam da, döyüş meydanını 18 saat tərk etmədim. Döyüş yoldaşlarımızın əksəriyyəti yaralı olduqları halda döyüşə davam edərək şəhid olurdular... Biz məqsədimizə nail olacağıma inanırdıq. O zaman canımızı yox, verilən tapşırıqları yüksək peşəkərliklə və dəqiqliklə yerinə yetirmək, düşməni ağır zərbələr endirmək haqqında düşündükdük. İrəlivi atdıq, hər addım işğalçıları itirən ərazinin azad olunması demək idi. Vətən uğrunda döyüşürdük! Torpaqlarımızı azad olunma sevincini ilk olaraq biz yaşayırdıq. Çox şükür ki, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuz düşməni üzərində Zəfər çaldı.

İgid döyüşçü Elvin Vəliyev Prezident İlham Əliyevin sərəncamı ilə "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Vətən uğrunda" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olub.

Elnur Vəliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillə də təminat edilir. O deyir ki, mənə və bütün müharibə iştirakçılarda, şəhid ailələrinə göstərilən xüsusi diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə təşəkkürümü bildirirəm.

Elşən QƏNİYEV, "Azərbaycan"

Təlim toplanışı davam edir

Müdafiə Nazirliyinin cari ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə keçirilən tədbirlər çərçivəsində hərbi hissələrdə ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi növbəti təlim toplanışı davam edir.

Nazirliyin Mətbuat xidmətindən verilən məlumata görə, plana uyğun olaraq, hərbi vəzifələrin nizam-intizamını və mənəvi-psixoloji vəziyyətini artırmaq məqsədilə onlarla ictimai-siyasi

hazırlıq məşğələləri keçirilib. Təlimə cəlb olunan heyət, həmçinin atəş hazırlığı üzrə məşğələlərdə iştirak edib, atıcı silahlar və ol qumbaraatlarından praktiki atış çalışmalarını yerinə yetirib.

Keçirilən toplanışın əsas məqsədi ehtiyatdan çağırılan hərbi vəzifəlinin döyüş hazırlığı, bilik və bacarıqlarının daha da inkişaf etdirilməsi, praktiki vərdişlərinin təkmilləşdirilməsi, eləcə də onlara yeni hərbi biliklərin aşılanmasıdır.

Hərbi qulluqçuların mənəvi-psixoloji vəziyyəti diqqət mərkəzindədir



nilməsinə, hüquq qaydaları və hərbi intizamın möhkəmləndirilməsi məsələlərinə yönəldilib.

Keçirilən görüşlərdə hərbi xidmətə yeni gəlmiş hərbi qulluqçuların fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi, onların hərbi xidmətə adaptasiyası, şəxsi həyatın normalara uyğun keyfiyyətli qidalanması, xidmət prosesində şəxsi həyatın sağlamlığının qorunması məqsədilə təhlükəsizlik qaydalarına diqqət mərkəzində olub. Görüşlər zamanı hərbi intizamın möhkəmləndirilməsində, döyüş növbətçiliyinin aparılmasında əsgəri qardaşlıq və dostluq, qarşılıqlı münasibətlərin nizamnamələr çərçivəsində qurulmasının rolu və əhəmiyyəti barədə marifləndirici söhbətlər aparılıb, bir sıra mədəni-kütləvi tədbirlər keçirilib.

Tədbirlər çərçivəsində, həmçinin fərdi qaydada söhbətlər aparılıb, gənc əsgərləri maraqlandıran suallar cavablandırılıb.

Müdafiə Nazirliyinin (MN) Şəxsi Həyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psi-xoloji Təminat İdarəsi tərəfindən müxtəlif bölmələrdə xidmət edən gənc əsgərlərə görüşlər keçirilib. Bu barədə MN-in Mətbuat xidmətindən bildirilib.

Tədbirlərdə əsas diqqət hərbi kollektivlərdə milli-mənəvi dəyərlərimizin təbliğinə, mənəvi-psixoloji vəziyyətin, sosial problemlərin öyrə-

Naxçıvanda xüsusi təyinatlı müəssisələrə qəbulun təşviqinə başlanılıb

Naxçıvan Muxtar Respublikasının şəhər və rayon tam orta məktəblərində təhsil alan IX-XI sinif şagirdlərinin hərbi sahədə (xüsusi təyinatlı təhsil müəssisələrində) təhsil alma-
sına təşviq edilməsi məqsədilə Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecinə yaradılmış işçi qrupu tərəfindən maarifləndirici təbliğat tədbirləri həyata keçirilib.



Bu məqsədlə ilk təşviqedicisi görüş Culfə rayon məktəbləri ilə keçirilib. Rayon Mədəniyyət Sarayı və Bənəniyar kənd məktəbində təşkil olunan tədbirlərdə Naxçıvan Hərbi Kollecinin və Təhsil Nazirliyinin əməkdaşları tərəfindən şagirdlərə xüsusi təyinatlı təhsil müəssisələrinə sənəd qəbulunun şərtləri, kursantlar üçün bərdə, aylıq ödəmələr, imtiyazlar və digər vacib məsələlər barədə ətraflı məlumatlar verilib, suallar cavablandırılıb.

Qeyd edək ki, maarifləndirici tədbirlər aprelin 24-dək davam etdiriləcək. Aprelin 26-da isə Naxçıvan Hərbi Kollecinə şagirdlər üçün "Açıq qapı" gününün təşkil olunması nəzərdə tutulub.



Məktublar: problemlər, rəylər, təkliflər...



EHTIRAM

Şəhid övladının ruhu şad oldu



Oğlum Hüseyin Nəsibov Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu idi. O, 2023-cü il sentyabrın 19-da həyata keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Xankəndi istiqamətində gedən döyüşlərdə şəhid olub.

Ölümündən sonra ölkə Prezidentinin sərəncamları ilə "Vətən uğrunda" medalı və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Oğlumun şəhid olması bir ana kimi məni sarsıtırsa da, onun ruhuna göstərilən ehtiram bizə təskinlik verir. Rayon rəhbərləri tez-tez bi-

zə gəlir, problemlərimizlə maraqlanırlar. Elə bu yaxınlarda yenə də rayon rəhbərliyi bizimlə görüşüb söhbət etdi, dərd-şərimizlə maraqlandı. Söhbət zamanı dedim ki, yaşadığımız küçə bərhad vəziyyətdədir, təmirə ehtiyacı var. Görüşdən sonra yol idarəsinin işçiləri vəziyyətlə maraqlandı və bir neçə gündən sonra texnika gələrək yolu asfaltağa başladılar. İndi abad və təmirli ünvanda yaşayırıq. Artıq oğlumun da ruhu şadıdır.

Hörmətli redaksiya! Bu məktubu yazmaqda məqsədim odur ki, minnətdarlığımızı bir işdə bizə yardımçı olanlara çatdırasınız.

Pərvanə NƏSİBOVA,
Goranboy rayonunun Qızılhacılı qəsəbə sakinini, şəhid anası

MİNNƏTDARLIQ

Köçkünlük həyatımız başa çatdı



edilən ilk yaşayış məntəqələrindəndir. Burada torpağın hər qarışı igit oğullarımızın qanna boyanıb və bizim üçün çox müqəddəsdir.

Bu torpaqlarda şəhidlərimizin öz xatirəsinə layiq yaşayacaq qədər qoyuruq. İnşallah, övladlarımız bu qəsəbədə sülh və əmin-amanlıq şəraitində yaşayacaq, təhsil alacaq və əlbəttə ki, tariximizi heç zaman unutmayacaqlar.

Prezidentimizin tapşırığı ilə burada rahat yaşamağımız üçün hər cür şərait yaradılıb. Martın 18-də isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım

Mehriban Əliyeva Ağdərə rayonunun Suqovuşan kəndində məscidin açılışında iştirak edib, sakinlərlə görüşüblər.

Həyatımızın yeni mərhələsinə qürur hissi, xoş ümidlərlə qədəm qoyuruq. İnşallah, övladlarımız bu qəsəbədə sülh və əmin-amanlıq şəraitində yaşayacaq, təhsil alacaq və əlbəttə ki, tariximizi heç zaman unutmayacaqlar.

Xəlixə HÜMBƏTOV,
Ağdərə rayon Suqovuşan kəndinin sakinini

RAZILIQ

Paytaxta gediş-gəlişimiz xeyli rahat olub

Sumqayıtda yaşasam da, Bakıda məktəblərin birində müəllim işləyirəm. Uzun illərdir işə avtobuslar verilib. Nə gzlədim, bu iki şəhər arasındakı tıxac hamı kimi, məni də bezdirmişdi.



Ötən ilin sonlarından yollara marşrut avtobusları üçün xüsusi xətt çəkildi. Üstəlik, Bakı-Sumqayıt marşrutuna yeni, müasir avtobuslar verildi. İndi işə rahat gedib-gələ bilərəm. Bu şəraiti yaradan təşkilatlara "Azərbaycan" qəzeti vasitəsilə minnətdarlığımı bildirirəm.

Lalə RƏHMANOVA,
Sumqayıt şəhər sakinini

OPERATİVLİK

Problemimizin həlli uzun çəkmədi

Mən 15 ilə yaxındır Saray qəsəbəsində yaşayıram. Bu illər ərzində qəsəbə əhəlisinin sayı xeyli artıb. İşıq, su və qazla bağlı əvvəlki problemlər də artıq yoxdur. Olanda işə əlaqədar təşkilatlar dərhal məsələyə reaksiya verir və problemi tez bir zamanda aradan qaldırırlar.



Bu dəfə də belə oldu. Yaşadığımız küçədə və yaxın bir sıra ərazidə su ilə bağlı problem yaranmışdı. Axsamlar su gəlir, səhərlər kəsilirdi. Bir neçə gün belə davam etdi.


Düşündük ki, iki şəhər arasında körpü tikilir, yoqin bununla bağlıdır. Üstəlik, yaşadığımız ərazidə də təmir işləri aparılırdı. Sonradan suyun verilişi tam dayananda başa düşdük ki, problemin bu işlərlə heç bir əlaqəsi yoxdur.

Qonşularla məsləhətləşib, lazımı təşkilatlara müraciət etməyi qərara aldım. Müraciətimizdən sonra mütəxəssislər əraziyə gələrək iki gün ərzində problemin səbəbini araşdırdılar. Nəticədə su boruları dəyişdirildi.

Hazırda suyumuz normal gəlir. Hətta bizə yaxın olan digər küçələrdə də suyun təzyiqində artım yaranıb. Hər hansı məsələ ilə bağlı müraciət etdiyin idarənin, yaxud təşkilatın rəhbərləri və işçiləri öz vəzifələrinə məsuliyyətlə yanaşanda problem də vaxtında həll olunur. Biz isə onların bu diqqətində böyük məmnunluq duyuruq.

Pərvanə MƏMMƏDOVA,
Abşeron rayon Saray qəsəbəsinin sakinini

Hayacan təbili



Şəhərimizdə avtomobillərin sürətlə hərəkət etdiyi küçə və prospektlərdə əllərlə təmizlik aparmaq zamanı yaşlı qadınlara rast gəlmək adi hala çevrilib. Süpürüb bir yerə topladıqları zibilləri əlləri ilə sellofan torbalara yığan Mənzil Kommunal İstismarı idarələrinin işçilərini şəhərin hər yerində görə bilərik. Halbuki bu gün iri şəhərlərin küçələrini təmizləmək üçün tozoran prinsipi ilə işləyən xüsusi maşınlar var.

Bundan əlavə, avtomobillərin yüksək sürətlə hərəkət etdiyi yollarda əl ilə təmizlik aparmaq zamanı işçilərinin həyatı üçün ciddi risk yaradır. Üstəlik, onların küçələrini köhnə qayda ilə təmizləmələri texnoloji vasitələr qədər təsirli deyil. Yolların tozunu, çirkinliyi daha sürətlə və keyfiyyətli təmizləmək üçün mexanikləşdirilmiş sistemlər mövcud olduğu halda insan əməyi ilə görülən iş həm vaxt, həm də əmək itkisinə səbəb olur.

Hələ onu demirik ki, yaşlı insanların küçələrdə bu cür ağır işlər görmələri sosial cəhətdən də doğru deyil. Bələdiyyələr və müvafiq qurumlar bu insanları ənzindən təhlükədən qorumaq üçün tədbirlər görməli, ilk növbədə müasir yoltəmizləyən maşınlardan istifadə etməlidirlər. Artıq süpürge ilə küçə təmizləmək dövrü arxada qalmışdır.

Fotolar İlham BABAYEVİNDİR

YOLSUZLUQ

Şikayətimizə baxan yoxdur



Hörmətli redaksiya! Biz - Hökmöli qəsəbəsi X.B.Natəvan küçəsində yaşayan bir qrup vətəndaş məcburiyyət qarşısında qalıb, sizə müraciət etmək qərarına gəldik.

Bəri başdan qeyd edək ki, ölkəmizdə aparılan abadlıq-quruculuq işləri, insanların həyat şəraitinin daha da yaxşılaşmasına xidmət edən iqtisadi islahatlar, sosial sahədə görülən işlər bizi sevindirir. Ona görə də ölkəmizdə aparılan sosial siyasətin bizim də həyatımıza nə zaman tə-

sir edəcəyini, güzəranımızın yaxşılaşacağını ümidlə gözləyirik. Amma təəssüflə qeyd edək ki, bizim payımıza hələlik gözləmək düşür. Biz "AZELKO" MMC-nin yaxınlığında yaşıyıq. Yollarımız olduqca bərhad vəziyyətdədir. Yağış yağanda palçıqlı küçələrə nənki piyada, heç maşınla da girmək mümkün deyil. Çirkli suların axıtılması üçün kanalizasiya, adi kanal belə qazılmayıb. Bəzi vətəndaşlar çirkli suların bərhad yola axıtıldığını, bu da müxtəlif yoluxucu xəstəliklərin yayılmasına səbəb olur. Azyaşlı uşaqlar məktəbə getməkdə çətinlik çə-

kirlər. Ağır yük maşınları yolu elə bərhad vəziyyətə salıb ki, xəstəməz olanda təcili yardım maşınları yola girə bilmir. Taksilər də bizə xidmət göstərməkdən imtina edirlər. Yaz-yay aylarında vəziyyətimiz daha düzəlməz olur.

Hörmətli redaksiya, sadələdiyimiz problemlər barədə dəfələrlə Hökmöli kənd bələdiyyəsinə, Abşeron Rayon İcra Hakimiyyəti aparatına yazılı və şifahi müraciət etsək də, şikayətimizə baxılmayıb. Ümidimiz hər yerdən kəsildiyi üçün sizə utmaq məcburiyyətində qaldıq. Güman edirik ki, dördimizə, problemimizə işıq salsanız, aidiyyəti qurumların rəhbərləri bəlkə insafə gəlib cəmi 1 kilometr məsafəni əhatə edən yola çınqılın döşənməsi və yol kənarında çirkli suların axıtılması üçün adi bir kanalın qazılmasını təmin edərlər.

Hüseyn QURBANOV, Aydın HÜSEYNOV, Vüsalə YUNUSOVA, Qara ƏHMƏDOV, Ramiz AXUNDOV, Vahid CƏBƏRƏYLOV, Pərinaz ƏLİYƏVA, Leyla HƏSƏNOVA, Rabil HƏSƏNOV, Ramil HƏSƏNOV, Rəiz QURBANOV, Sənan SALMANOV, Zəmin MƏMMƏDDƏLİYEV, Ziyafət KƏRİMOV, Sveta MƏMMƏDOVA, Elmur ABBASOV, Salman SALMANOV, Cəlalə CƏFƏROVA, İlqar KƏRİMOV, Zəhid SEYİDOV, Yaqar ABDULLAYEV, Zərnisə YUSUBOVA



Ərazinin tullantılardan təmizlənməsi nəzarətə götürülmüşdür

Abşeron rayonunun Masazır kəndində "Viktoriya" MTK-ya məxsus yaşayış kompleksinin sakinləri tərəfindən edilmiş müraciətlə əlaqədar "Azərbaycan" qəzetində "Məişət tullantıları konteynerlərinin vaxtında vaxtında daşınmaması və kompleksin ərazisinin zibil poliqonunu xatırlatması" ilə bağlı dərc olunmuş məqalədə qeyd olunan faktlar Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən araşdırılmışdır.

Bildiririk ki, Masazır kəndi ərazisində formalaşan məişət tullantıları Masazır bələdiyyəsi tərəfindən vətəndaşlarla bağlılımlı müqavilə əsasında qapı-qapı gəzilərək toplanılır. Lakin müraciətdə qeyd olunan MTK-nın ərazisində formalaşan məişət tullantıları isə "Yüksəl" MMC ilə bağlanmış müqavilə əsasında daşınır.

Tərəfimizdən "Yüksəl" MMC-nin rəhbərliyi ilə əlaqə saxlanmış və sözügedən ərazidən tullantıların daşınmamasının səbəbi barədə şifahi məlumat alınmışdır. Məlumatda bildirilir ki, ərazidə tullantıların daşınmamasının əsas səbəbi hava şəraitinin qarlı və səhəli keçməsi üçün xüsusi texnikanın əraziyə daxil olması problemi olmuşdur. Tərəfimizdən "Yüksəl" MMC-nin rəhbərliyinə məqalədə qeyd olunan ərazinin tullantılardan təmizlənməsi barədə müvafiq tapşırıqlar verilib və ərazi təmizlənməmişdir. Hazırda tullantılardan tam təmizlənməmiş ərazi nəzarətə götürülmüşdür.

İlkin ƏSƏDOV,
Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini

Tədbir görülməsi üçün tapşırıq verilmişdir

Sizin 96 və 29 nömrəli avtobus marşrutları ilə bağlı "Azərbaycan" qəzetində dərc edilən məqalə barədə müraciətinizə Azərbaycan Yərüstü Nəqliyyat Agentliyində baxılmışdır.

AYNA tərəfindən Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 sayılı qərarına müvafiq olaraq Bakı şəhərinin inzibati ərazisində müntəzəm marşrutlar üzrə sərmiş daşınmalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqələr keçirilir.

Hazırda Bakı şəhərinin inzibati ərazisində nöqsanlar aşkar edilən bütün müntəzəm marşrutlarda avtobusların yenilənməsi, eyni zamanda müsabiqəyə çıxarılaraq balansında tələblərə cavab verən nəqliyyat vasitələri olan daşıyıcıya həvalə edilməsi istiqamətində müvafiq işlər həyata keçirilir.

Eyni zamanda marşrutların müvafiqiyyət istismarçılarına nizamli fəaliyyətin təmin olunması, pik saatlarda xəttə əlavə avtobusların cəlb edilməsi, həmçinin sürücülərin müəyyən edilmiş hərəkət cədvəlinə riayət olunması istiqamətində müvafiq tədbirlərin görülməsi barədə tapşırıqlar verilmişdir.

Pərvanə ƏLİYƏVA,
AYNA-nın İctimaiyyətlə əlaqələr departamentinin direktoru

GİLEY

İctimai nəqliyyat sarıdan əziyyət çəkirik

Hər gün "Azadlıq" metrosundan çıxıb dayanacaqda yaxınlaşanda irihacmli, təzə, müasir avtobusları görəndə ümid edirik ki, biz də nə vaxt da belə müasir ictimai nəqliyyatdan istifadə edə biləcəyik.

Köhnə və çox kiçikcəmlilikli 147 nömrəli avtobuslar Bakının Mehdiabad, Digah və Məmmədli qəsəbələri üzrə hərəkət edir. Bu üç böyük qəsəbənin sərmişləri avtobus sarıdan olduqca çətinlik çəkirik. Marşrutda düzəlməz sıxlıq yaranır. Kimi əzilir, kiminin nəfəsi çatmır, kiminin isə ürəyi tutur... Digah qəsəbə sakinləri hər gün bu əzəb-əziyyəti yaşamaq məcburiyyətində qalırlar. Dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, bu işə bir əncəm çəkmə tapılmır.

Hörmətli redaksiya, ümid edirik ki, problemimizi əlaqədar təşkilatlara çatdırıb, onun həll olunmasında bizə kömək edəcəksiniz.

İbrahim HÜSEYNOV,
Digah qəsəbə sakinini



abunəçilərinin nəzərinə!

Təqdim edilən xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, müştərilərə təklif olunan tariflərin optimallaşdırılması məqsədilə 20 may 2025-ci il tarixindən etibarən istehlakçı müştəri seqmentində fakturasız (SimSim) və fakturalı xətt sistemlərinə aid nömrələrin abunəçiləri üçün nəzərdə tutulan bəzi xidmətlərlə bağlı aşağıdakı dəyişikliklər tətbiq ediləcəkdir:

No	Xidmətin adı	Fakturalı xətt sistemində aid nömrələrin abunəçiləri üzrə (AZN, ƏDV xaric)	Fakturalı xətt sistemində aid nömrələrin abunəçiləri üzrə (AZN, ƏDV daxil)	Fakturasız (SimSim) xətt sistemində aid nömrələrin abunəçiləri üzrə (AZN, ƏDV daxil)
1.	"Sim kart dəyişikliyi əməliyyatı"	4,24	5,00	5,00
2.	"Nömrənin fakturalı xətt sistemindən fakturasız xətt sistemə keçidi"	-	-	5,00
3.	"Nömrənin bir addan başqa ada keçirilməsi"	4,24	5,00	5,00
4.	"Fakturasız (SimSim) xətt sistemində izahlı fakturanın təqdim edilməsi (30 günlük)"	-	-	5,00
5.	"Fakturalı xətt sistemində izahlı fakturanın təqdim edilməsi (30 günlük)" və "E-izahlı Faktura xidməti (30 günlük)"	4,24	5,00	-
6.	"Abunəçi tərəfindən Paycell xidmətindən istifadə edərək hədiyyə məbləğ göndərilmə/ alınan nömrələr haqda izahlı məlumatın əldə edilməsi (30 günlük)"	4,24	5,00	5,00
7.	"Ödənişlər/Yüklənmiş danışıq kartları haqda arayışın təqdim olunması"	4,24	5,00	5,00
8.	Fakturalı xətt sistemində "Borcun olmaması haqda arayışın təqdim edilməsi"	4,24	5,00	-
9.	"Abunəçinin adına rəsmiləşən nömrələr haqda arayışın təqdim edilməsi"	4,24	5,00	5,00
10.	"Nömrənin/nömrələrin ərizəçisinin adına olmaması haqda arayışın təqdim edilməsi"	4,24	5,00	5,00
11.	"288 seriyalı nömrənin bir addan başqa ada keçirilməsi"	423,73	500,00	500,00

Qeyd: Abunəçilər göstərilən dəyişikliklər, o cümlədən "Azercell Telekom" MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet sahifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər.

Beynəlxalq Xalça Festivalının rəsmi saytı istifadəyə verilib

Mayın 2-dən 4-dək İçərişəhərdə "Azərbaycan" ASC və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruyucu İdarəsinin təşkilatçılığı, İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO-nun dəstəyi ilə keçiriləcək Beynəlxalq Xalça Festivalının rəsmi internet saytı istifadəyə verilib.

"Azərbaycan" ASC-dən AZƏRTAC-a bildirilib ki, üç gün davam edəcək xalça bayramında iştirak etməyi arzulayan hər kəs ba-

kucarpetfest.az saytından festival haqqında istənilən məlumatı əldə etməklə yanaşı, mayın 2-də baş tutacaq Beynəlxalq Xalça Forumuna da qeydiyyatdan keçə bilər.

Forum xalça sənayesinin yerli və xarici aparıcı mütəxəssislərini, dizaynerləri, istehsalçıları və tədqiqatçıları bir araya gətirəcək.

Plenar sessiyalar, panel müzakirələri, B2B görüşlər və gənc alimlər üçün xüsusi sessiyalar təşkil olunacaq.



Bütün suallar info@bakucarpetfest.az ünvanına yönləndirilə bilər.

OXUCULARIN VƏ MƏTBUATYAYIMI TƏŞKİLATLARININ NƏZƏRİNƏ!

"AZƏRBAYCAN" qəzetinə

2025-ci il üçün abunə yazılışı davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır. Eyni zamanda aşağıda göstərilən mətbuat yayımı qurumlarına müraciət edə bilərsiniz:

"Azərpoçt" MMC	(012) 598-49-55, (051) 225-02-13
"Azər mətbuat yayımı" ASC	(012) 441-19-91, (050) 322-33-17
"Qaya" firması	(012) 566-77-80, (050) 214-40-53
"Region Press" MMC	(055) 316-79-01, (050) 316-79-01
"Səma-M" MMC	(012) 594-09-59
"Ziya" LTD	(012) 497-76-96, (050) 306-77-22
"Pressinform" MMC	(012) 598-49-52, (070) 340-01-00
"City press" MMC	(055) 819-09-26

1 illik -187,20 (yüz səksən yeddi manat iyirmi qəpik) manat

6 aylıq - 93,60 (doxsan üç manat altmış qəpik) manat

3 aylıq - 46,80 (qırx altı manat səksən qəpik) manat

1 aylıq - 15,60 (on beş manat altmış qəpik) manat



Hörmətli oxucular!

Abunə ilə bağlı hər hansı bir problemlə üzlənsəniz, redaksiyaya (Tel.: (012) 539-59-33) zəng vura bilərsiniz.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti tabeliyində olan struktur idarələrə tikinti materiallarının satın alınması məqsədilə müsabiqə elan edir

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asc.az sahifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumatı əldə edə bilərlər. Müraciət üçün son müddət 28 aprel 2025-ci il saat 17:00-dəkdir. Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.

Ünvan: AZ1003, Bakı şəhəri, Mikayıl Useynov küçəsi, 2.

Əlaqə telefonu: (012) 404-37-00, daxili:1242.

Tender komissiyası

"Xanların şəcərəsi": Qazax əlyazması dünya irsinə daxil edilib

Qazaxıstan Mərkəzi Elmi Kitabxanasının "Nadir kitablar, əlyazmalar və milli ədəbiyyat" bölməsində saxlanılan XVIII əsrə aid nadir əlyazma "Xanların şəcərəsi" UNESCO-nun "Dünyanın yaddaşı" proqramının beynəlxalq reyestrinə daxil edilib.

AZƏRTAC Qazaxıstanın Elm və Ali Təhsil Nazirliyinə istinadla xəbər verir ki, bu sənəd qazax xalqının tarixi yaddaşına və mənəvi irsinə qiymətli sübutdur. Əlyazma ölçüsü müəyyən parametrlərə



uyğun gələn kağız üzərində yazılıb, o, eni 45 santimetr olan nazik ağ parça üzərində

rinə yazılıb, uzunluğu isə üç metr-dən çoxdur. Əlyazmanın hər iki ucu taxta çubuqlara bərkidilib və xüsusi olaraq ağac materialından hazırlanıb. Bu qatlam forması xüsusilə mühüm sənədlərin və əlyazmaların saxlanması üçün rahatlıq təmin edirdi. Qiymətli relik 1964-cü ildə kitabxananın kolleksiyasına daxil olub.

"Xanların şəcərəsi" tarix və mədəniyyətin davamlıq önəmsinin əks etdirən əvəzsiz irs nümunəsidir.

İrəliləyiş olmasa, ABŞ sülh danışıqlarını tərk edəcək

Marko RUBİO: "Donald Tramp müharibənin bitməsini istəyir, lakin səbri tükənir"

ABŞ-nin Dövlət katibi Marko Rubio Parisdə Avropa rəsmiləri ilə görüşdən sonra xəbərdarlıq edib ki, Vaşinqton Ukraynada döyüşlərin bitməsini istəyir, lakin bu, onların müharibəsi deyil.

Vaşinqton yaxın vaxtlarda Ukraynada atəşkəsin mümkün olub-olmadığı barədə qərar verməlidir. Bu barədə aprelin 18-də Fransanın paytaxtını tərk edən ABŞ Dövlət katibi Marko Rubio Paris-Le Burje Hava Limanında bildirib.

Rubionun fikrincə, sülhə nail olmaq mümkündürsə, onlar iştirak edəcəklər, mümkün deyilsə, o zaman diqqət yetirilməli olduqları başqa prioritetlər var.

"The New York Times" qəzetinin yazdığına görə, ABŞ Dövlət Departamentinin rəhbəri xatırladı ki, Prezident Donald Tramp bu müharibəyə son qoymaq üçün dəfələrlə şey göstərib. İndi iş o yere çatıb ki, bunun mümkün olub-olmamasına qərar verilsin.

Qəzet əlavə edib ki, aprelin 17-də Amerika, Avropa və Ukrayna rəsmiləri arasında ke-



çirilən danışıqlar, əslində, Tramp administrasiyası ilə Avropam Ukraynadakı müharibə ilə bağlı yaxınlaşdırmağa yönəlməmiş görüş olub. Rəsmi Vaşinqton ümid edir ki, Böyük Britaniya, Fransa və Almaniya hər şeyi irəli aparmağa kömək edəcəkdir.

Rubio Parisdəki danışıqların konstruktiv keçdiyini bildirdi. Eyni zamanda, görünür ki, Trampın səbri tükənməkdədir: "Biz istərdik ki, avropalılar iştirakda qalsınlar... Düşünürəm ki, Böyük Britaniya, Fransa və Almaniya bizə məsələni irəli aparmağa və onun həllinə yaxınlaşmağa kömək edə bilərlər. Hesab edirəm ki, onlar öz ideyaları ilə çox konstruktiv idilər".

Paris danışıqlarında iştirak edən rəsmilər gələn həftə

Londona görüşməyə razılaşıblar və Rubio onun da iştirak edə biləcəyini deyib.

ABŞ-nin baş diplomatı ümid etdiyini bildirib ki, Avropa ölkələri Rusiyaya qarşı onun Ukraynaya genişmiqyaslı işğaldan sonra tətbiq edilən sanksiyaları ləğv etməyi nəzərdə keçirəcəklər.

Parisdəki görüşdə ABŞ nümayəndə heyətini Dövlət katibi Marko Rubio, Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq və ABŞ liderinin xüsusi nümayəndəsi Stiven Utkoff təmsil ediblər. Danışıqlarda rəsmi Kiyev tərəfindən Ukrayna Prezidenti Vladimir Zelenskinin aparatının rəhbəri Andrey Yermak, Xarici İşlər Nazirliyinin rəhbəri Andrey Sibiqa və

müdafizə naziri Rustem Umerov iştirak ediblər.

Almaniya tərəfindən Xarici İşlər Nazirliyinin siyasi direktoru Günter Sautter və Federal hökumətin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə müşaviri Yens Plötner danışıqlara qatılıblar.

ABŞ Dövlət Departamentinin sözcüsü Temmi Brüs Vaşinqtonun bütün tərəflərə güclü və davamlı sülhün konturlarını açıqladığını iddia edib, lakin detallar barədə məlumat verməyib.

Brüsün bildirdiyinə görə, Paris görüşündən sonra Marko Rubio Rusiyanın xarici işlər naziri Sergey Lavrova telefon danışıqlarında ABŞ komandasının Parisdəki Ukrayna nümayəndə heyətinə və Vaşinqtonun avropalı müttəfiqlərinə verdiyi eyni mesajı çatdırıb: "Prezident Donald Tramp və ABŞ bu müharibənin bitməsini istəyirlər".

Rusiya Xarici İşlər Nazirliyi Rubionun Lavrova danışıqları faktını təsdiqləyib.

Rizvan CƏFƏROV, "Azərbaycan"

«AZƏRBAYCAN» qəzetinin reklam xidməti

Qəzetin daim yenilənən rəsmi internet ünvanı: www.azerbaijan-news.az

BAŞ REDAKTOR

Bəxtiyar SADIQOV

Əlaqə telefonları:

Qəbul otağı	- 539-68-71,	Beynəlxalq həyat, idman və
Baş redaktor müavinləri	- 538-86-86, 539-72-39	informasiya şöbəsi
Məsəl katib	- 539-43-23,	Humanitar siyasət şöbəsi
Məsəl katib müavinləri	- 539-44-91,	İctimai əlaqələr şöbəsi
Parlament və siyasət şöbəsi	- 539-84-41, 539-21-00,	Kompyuter mərkəzi
İqtisadiyyat şöbəsi	- 538-42-32, 538-35-55,	Mühəssisatlıq
		- 539-59-33

AZ 1073, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı, IV mərtəbə

az.reklam@mail.ru



www.azerbaijan-news.az



Qeydiyyat № 1

"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb sahifələnməmiş, "Azərbaycan Nəşriyyatı" MMC-nin mətbəhsində çap edilmişdir

Qəzetə dərc üçün göndərilən materiallar Azərbaycan dövlətinin mövqeyinə uyğun olmalıdır

Gündəlik rəsmi dövlət qəzeti

Tiraj 3516 Sifariş 741

Qiyməti 60 qəpik